

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ihsənliy

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 192 (4691) 18 oktyabr 2014-cü il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev növbəti əfv Sərəncamı imzalayıb



Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. APA-nın məlumatına görə, Sərəncam məhkum olmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb. Sərəncam 84 nəfər şəxsə şəmil edilib.

3

Əli Həsənov iranlı jurnalistlərlə görüşüb

3

"ABS Dövlət Departamenti asassız bəyanatları ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə zərba vurmaq istəyir"

7

18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Prezident İlham Əliyev Daşkəsən və Naftalan rayonlarına səfər edib

Azərbaycan Respublikasıının Prezidenti İlham Əliyev oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə məlumat verdi.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədişdirilməsi məqsədi lə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irlisinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolü böyükdür. İndi bu cür mərkəzlər paytaxtla yanaşı, bölgələrdə də inşa olunur. Bu mərkəzlərdən biri də Daşkəsən rayonunda tikilib.

Bu Mərkəz Daşkəsənin görkəminə xüsusi gözəllik verir. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın təməzzül dövründə yüksəliş mərhələsinə qədəm qoyması və hazırlı hərtərəfli inkişafi, beynəlxalq nüfuzunun artması məhz ulu önder Heydər Əliyevin Vətən və xalq qarşısındaki məslisiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irləsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yara-



hər bir soydaşımızın həyatına daxil etmək idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin intensiv inkişaf mərhələsi olub. Respublikamızda mükəmməl idarəcili məktəbini yaradan Heydər Əliyevin görkəmlı icimai-siyasi xadim kimi tanınmasında onun Azərbaycana, ölkəmizin timsalında regional, nəticə etibarile dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya getirməklə görüdüy böyük işlər mühüm rol oynayıb.

Məlumat verildi ki, Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək.



dır.

Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Fotostendlərdə Ümummilli Liderin usaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsinde işlədiyi dövr, hakimiyyətdə olduğu illərde bölgələrə etdiyi səfərlər eks olunub. Bu fotolarдан da görünür ki, Ümummilli Lider hər zaman əhalinin rifahını diqqət mərkəzində saxlayıb, onun regionlara səfərlərinin də əsas məqsədi ölkəmizdəki inkişafı



Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Mətbətlilərin Azərbaycanın zəngin tarixini dərinəndə öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur. Burada, həmçinin rəsm studiyası və xalçaçılıq kursları da fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Bölgələrin inkişafına dövlət dəstəyi gücləndirilir

Prezident İlham Əliyev Daşkəsən və Naftalan rayonlarına səfər edib



Əvvəli Səh. 2

Son illərdə Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşıyır. Həyata keçirilən məqsədönlü tədbirlər neticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün regionlarda səngiməyen abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Daşkəsən rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonda icra həkimiyəti üçün yeni tikilən inzibati binada yaradılan şərait bir məqamı təsdiqleyir ki, ölkədə dövlət idarəciliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina Daşkəsənin görkəmینə də xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitle tanış oldu.

Məlumat verildi ki, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub, burada bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsənde yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər. Azərbaycan Prezidentinin yürüdüyü siyasetin mühüm hədəflərindən biri də ölkəmizin hə yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi rolu var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Daşkəsənde tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir. Prezident İlham Əliyev avtovağzalın remzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisine 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.

Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb.

Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Daşkəsənde son illər görülən işlər buraya turistlərin axınıni sürətləndirir. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək. Dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsənde Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər. Ölkəmizdə gənclər siyasetinin formalasdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyaseti uğurlu nəticələr yadda qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu proseslərde çox mü hüüm rol oynayıb. Hazırda həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.

Ölkəmizdə artıq gənclər siyaseti ilə bağlı müxtəlif beynəlxalq tədbirlər də keçirilir. Oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyaseti üzrə birinci Qlobal Forum bunun əyani səhubutudur. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çerçivəsində baş tutacaq tədbirdə dünyanın 160 ölkəsindən parlament nümayəndələrinin, gənclər siyasetinə mesul şəxslərin, gənclər teşkilatları rəhbərlerinin və digər rəsmilərin iştirakı gözlənilir. Forumun 5 əsas tərəfdəsi Avropa Şurası, UNESCO, BMT-nin inkişaf Programı, BMT-nin gənclər siyaseti üzrə elçisi və Azərbaycan hökumətidir. Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ikinci dəfə bu vəzifəyə seçilmişdir. 5 əsas istiqamətdən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyaseti olduğunu vurgulamışdır. Ölkəmizdən bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər mərkəzləri, o cümlədən Daşkəsənde Gənclərin Təlim və İstirahət Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir. Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Mərkəzin foyesində ulu önder Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolarдан ibarət güşələr yaradılıb. Binanın birinci mərtəbəsində stolüstü oyular zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq. Bildirildi ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yardıcı təşəbbüslerinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Prezident İlham

Əli Həsənov iranlı jurnalistlərə görüşüb



Azərbaycan Prezident Administrasiyasının icti-mai-siyasi məsələlər şöbəsinin müdürü Əli Həsənov Bakıda səfərde olan iranlı jurnalistlərə görüşüb. İranın Azərbaycandakı səfirliyində SİA-ya verilən məlumatla görə, Ə. Həsənov görüşdə İslam ölkələri jurnalistləri arasında əməkdaşlıq platformasının yaradılmasının zəruriyini qeyd edib.

"Azərbaycan jurnalistləri belə formatlar çerçivəsində Rusiya, Türkiye və Orta Asiya ölkələrindən olan həmkarları ilə əməkdaşlıq edirlər. Azərbaycan mediası qonşu İran mediası ilə də müəyyən formatda əməkdaşlıq edə bilər və bu, ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərər" - deyə, PA rəsmisi bildirib. İran səfiri Möhsün Pak Ayinin də qatıldığı görüşdə Ə. Həsənov qeyd edib ki, ilk növbədə, Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlıq mərkəzi yaradaraq əlaqələri daha da möhkəmləndirmək, daha sonra digər müsəlman ölkələrinin KİV-lərini bu proses cəlb etmək olar. O, məsələni gələcəkdə İran səfiri ilə müzakirə edəcəyini söyləyib. Ə. Həsənov qeyd edib ki, Azərbaycan tərəfi İsləm ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının, xüsusilə Azərbaycan və İran KİV-ləri arasında belə bir qurumun yaradılmasını təqdir edir və İranda da aidiyyəti qurumlarını bu məsələyə diqqətlə yanaşacağına ümidi edir. Ə. Həsənov bəzi Azərbaycan və İran KİV-lərinin hər iki ölkə haqqında mənfi məlumatlar yagmağa çalışmasını tənqid edərək deyib: "Əger KİV-lər müsbət amilləri daha çox öne çıxarsalar, şübhəsiz, bu, ikitərəfli əlaqələrin inkişafına da təsir edər". Xatırladıq ki, İranın müxtəlif media orqanlarını təmsil edən altı nəfərlik heyət oktyabrın 14-dən Bakıda səfərdədir.

Novruz Məmmədov: ABŞ Dövlət Departamenti əsassız bəyanatları ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir

A BŞ Dövlət Departamenti əsassız bəyanatları ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir. Trend-in məlumatına görə, bunu AzərTAc-a Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdürü Novruz Məmmədov oktyabrın 15-də ABŞ Dövlət Departamenti sözçüsünün növbəti dəfə Azərbaycanla bağlı əsassız açıqlamasına münasibət bildirərək deyib. N. Məmmədov qeyd edib: "Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamenti sözçüsü Azərbaycanla bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir".



Onun sözlərinə görə, yaxşı oları ki, qanunun alılıyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işgalçi Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq müddətdə bütün hüquqlarından mehrum olmuş bir milyon qacqın və köküñün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi: "Yaxşı oları ki, qanunun alılıyini əlində bayraq edən Dövlət Departamenti Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəqşəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çerçivəsində ədalətli mövqə bildirəydi. Lakin ABŞ beş mühüm məsələlərə məhəl qoymayaraq insan hüquqları və azadlıqları məsələlərini istədiyi zaman qaldırmağı yalnız özünün beynəlxalq öhdəliyi hesab edir, Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığı kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir".

Əliyevə məlumat verildi ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili de planlaşdırılır. Dövlətimizin başçısı görülen işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərinə səfərə getiblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsinə ziynet edərək önungə gül dəstəsi qoydular. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobilillərə otelin ərazisini gəzdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Naftalan Hotel by Rixos" otelinin yeni korpusunda yaradılan şəraitle tanış oldular. Məlumat verildi ki, 2013-cü ilin aprelindən "Qaşaltı" sanatoriya adı altında fəaliyyət göstərən otelde keçən il yenidənqurma işləri aparılıb. Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölməleri fəaliyyət göstərir. Otelədə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.

Məlumat verildi ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artırın mühüm cəhətlərdən biri onun yerleşdiyi əraziyədə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydancasının olduğu kompl-

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 30 məsələnin müzakirəsi: "Hərbi qulluqçuların statusu haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Yoluxucu xəstəliklərin immunprofilaktikası haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azerbaycan Respublikası Əhalisinin Dövlət Revestri haqqında", "İxrac məqsədli neft-qaz fealiyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəlikle mübarizə haqqında", "Yol hərəkəti haqqında", "Notariat haqqında", "Sosial siyorta haqqında", "Həmkarlar ittifaqları haqqında", "Ovculuq haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət rewestri haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azerbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilmişdir.

İlk önce cari məsələlər müzakirə olundu.

Asəf Hacıyev: "Xaricə ezamiyyətə gedən vətəndaşlarımıza vergilərdən azad edilsin"

Millət vekili Asəf Hacıyev cari məsələlərin müzakirəsi zamanı çıxış edərək bildirdi ki, dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azerbaycan vətəndaşlarının ölkəyə qayitmaları ilə bağlı bir çox problemlərin olduğunu vurguladı: "Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azerbaycan vətəndaşlarının ölkəyə qayıdarkən görürən rüsumlarından və vergilərdən azad olunması təklif olunur".

A. Hacıyev qeyd etdi ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azerbaycan vətəndaşları hemin ölkələrdə daşınan əmlaka sahib olurlar: "Geri dönəndə isə hemin əmlak ya köhnədir, ya da orada satılmış, bir çox hallarda isə hemin mallar Azerbaycana getirilir. Azerbaycana gələndə isə görürən rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər tərəfdır. Bu səbəbdən hemin vətəndaşları görürən rüsumlarından azad etmək üçün Görərk Məcelləsinə müvafiq dəyişiklərin edilməsi təklif edirəm. Düşünmürəm ki, bu dövlət bündəcən böyük ziyān vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmış olarıq".

Milli Məclisin iclasında deputatlar 18 Oktyabr - Müstəqillik Günü ilə bağlı təkliflə çıxış etdilər. Millet vəkili Fərəc Quliyev Azerbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətinin nezəre alınması təklifini irəli sürdü. Deputat Vahid Əhmədov Prezident İlham Əliyevin bütün çıxışlarında Azerbaycanın müstəqilliyinin önemini qeyd etdiyi vurgulayıb: "Bütün xarici dövlətlərin başçıları Prezident İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik edirlər. Mən Müstəqillik Gününe qeyri-ış günü olmasının və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliya səs vermiş keçmiş həmkarlarımıza bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı".

Siyavuş Novruzov: "Naxçıvan MR haqda qərar qəbul edilməlidir"

YAP İcra katibinin müavini, millet vəkili Siyavuş Novruzov Azerbaycanın üçrəngli bayraqının ilk dəfə Naxçıvanda dalgalandığını bildirdi: "Leningrad 4 il blokadada qalmasına görə "qəhrəman şəhər" statusu alıbsa, Naxçıvan Muxtar Respublikasının 24 illik blokadada qalması və düşmənə həmsərhəd olmasına əsaslanaraq, bu məsələyə bir daha nəzəret edilməlidir".

S. Novruzovun sözlərinə görə, Leningrad 4 il blokadada qalaraq bu statusu alıbsa, Naxçıvan 24 ildir blokadada yaşayır. "Bu baxımdan bu il Naxçıvanın 9 illiyi, həm də müstəqilliyimizin ilədönümüն nəzərə alaraq, parlamentdə məsləhətləşmələr aparıb Naxçıvan haqqında hər hansı bir qərar qəbul etməyini təklif edirəm. Bu, Naxçıvanın daha da güclənməsinə bir töhfə olar".

Millet vəkili Musa Quliyev payız sessiyası dövründə Ermənistanın Azerbaycana qarşı təcavüzünün nəticələri, işçəl edilmiş Dağılıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fealiyyət haqqında

həm beynəlxalq parlament təşkilatlarına, həm de ayri-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərməyi təklif etdi: "Xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar. Erməniler 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqırımı"nın 100 illiyini qeyd etmeye hazırlanırlar. Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətine çatdırılmalıdır. Fikrimcə, 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətine çatdırılmasında Milli Məclis daha çox fəallıq göstərə bilər. Bunun bize böyük faydası olar".

Səmed Seyidov: "İnsan haqlarını təsir aləti kimi istifadə etmək qadağandır"

Azerbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millet vəkili Səmed Seyidov isə Avro-

həbələ Azerbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi telimlərə, antiterror, xilasetmə və xidmeti zərurətə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddəti həqiqi hərbi xidmet keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının resmilişdirilmiş icazəsi olduqda Azerbaycan Respublikasından gəde bilərlər.

Oqtay Əsədov: "Qarabağ məsələsində oyunaq kimi istifadə olunur"

Spiker Oqtay Əsədov Avropa Parlamentinin Ermənistandan dostluq qrupunun yaradılması barədə yayılan xəbərə münasibət bildirərək vurğuladı ki, Azerbaycan tərəfi qəbul edilən ədalətsiz qətnamələrə münasibətini bildirib: "Artıq biz bu məsələlərə öyrəncəli olmuşuq. Azerbaycan tərəfi onun haqqında qəbul edilən bütün əda-

Məcəlləsinin 36-ci maddəsində göstərilən sənədlər tələb olunur.

Sözügedən qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi.

Ziyafət Əsgərov: "İlk növbədə Azerbaycan vətəndaşları barədə düşünmək lazımdır"

Milli Məclisde "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər müzakirəsi zamanı bir sıra dəyişikliyə əsasən "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun adı dəyişdirilərək "Pasportlar haqqında" qanun adlandırılıb. Bununla əlaqədar qanundan bir sıra maddələr çıxarıldı. Bele ki, yəni layihəyə əsasən 1-ci (Azerbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ), 2-ci (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi), 11-ci (Xaricə daimi yaşayış üçün gəden vətəndaşların hüquqi vəziyyəti) və 15-ci (Azerbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər) maddələr ləğv edilir.

Müzakirələrdə çıxış edən millət vəkilləri təkliflərlə çıxış etdilər. MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, ilk növbədə Azerbaycan vətəndaşları barədə düşünmək lazımdır: "Xaricdə olan vətəndaşlarımızın viza müddətdən bir gün keçəndə başlarına hansı oyun açıqlarından xəbərdarsınız? Yoxsa bütün səhədləri aqəq? Qonaqpərvərliyin de bir həddi var".

Sonda layihə səsverməye çıxarılaraq qəbul edildi.

Fiziki şəxslər Azerbaycan vətəndaşlarını xaricdə işə düzəldə bilməyəcək

Milli Məclisin gündəliyində olan "Reklam haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişikliyə əsasən, Azerbaycanda fiziki şəxslərin Azerbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Azerbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər. Qanun layihəlinin müzakirəsindən çıxış edən bezi millət vəkillərinə cavab olaraq YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov öz etirazını bildirdi: "Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Təbii ki, bunun pensiya təminatı, səhiyyə məsəlesi var. 20 ildən sonra da o insanlar Azerbaycana gelir, pensiya, sosial siyorta məsələləri necə olacaq? Bu qul əməyi dir, bunun qarşısını almaq lazımdır".

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da bu məsələdə öz fikirlərini bildirdi: "Axi siz konkret təklif vermirsiz ki, biz bunu qanun-vericilikdə nəzərə alaq. Siz Azerbaycan dövlətini ittiham edirsiniz ki, vətəndaşların başına oyun açırlar. Size, men fikir bildirməmeliyəm? Mən iqtidár nümayəndəsiyəm. Siz iqtidarı ittiham edəcəksiniz, mən də oturub baxmamıyım? Təklifin də qaydası var. Biz neyən yırıksə, vətəndaşın mənəfəyi üçün edirik. İndi bir fiziki vətəndaş yığıb başına beşaltı nəfəri aparıb xaricə, ordan da çıxıb gedir, delədülə luqla məşğuldur. Bu vətəndaşın taleyi nə olacaq? Gələcək Azerbaycana, müqaviləsi, siyortası yox. Bir qayda olaraq da üz tutacaq Azerbaycan parlamentinə və deputatlarla. Bu məsələlərin qarşısını almaq üçün biz bunları edirik də. Dövlət bunu ona görə firmalarla etmək istəyir ki, firma hüquqi şəxsdir. Dövlət tərəfindən tanınır. Bunun bankda hesabı var. Bunların hamisının mənası var. Siz bunu başqa cür qəbul etməyin. Sadəcə danışığınız tonu elədir ki, mən gerək cavab verim. Olmaz axı bele".

Vitse-spiker qanunda izahaların yetəri olduğunu da vurğuladı: "Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin". Qeyd edək ki, hər iki qanun layihəsi müzakirələrin sonunda qəbul edildi.

Milli Məclisde, hemçinin "Yaşayış yeri və oloduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında", "Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Azerbaycan Respublikasında daimi yaşayış, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" qanunlara dəyişikliklər də müzakirəyə çıxarıldı. Dəyişikliklər qanunların Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə bağlıdır.

Müzakirələrdən sonra dəyişikliklər qəbul edildi.

Milli Məclisin növbəti plenar iclası keçirildi İclasda 30 məsələ müzakirə olundu



pa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılmasını erməni təbliğatının növbəti təxribatı hesab etdi: "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılması erməni təbliğatının növbəti təxribatıdır. Ermənipərest deputatların həqiqəti özündə eks etdirməyən çıxışlarına öyrəşmişlik. Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrinin strukturları beş qrupların yaradılmasına imkan verə bilməz".

S. Əsədovun sözlerinə görə, ermənipərest deputatların AŞPA-dakı fealiyyətləri həmişə olub və yenə də olacaq: "Çünki həm AŞPA-da, həm de digər beynəlxalq strukturlarda Azerbaycanın mövqeyi getdikcə güclənir. İş o yerdə gəlib çatıb ki, Ermənistən parlamentinin üzvləri müxtəlif beşənlərə Dağılıq Qarabağla bağlı Böyük Britaniyadan olan meruzaçı ilə işləməyəcəklərinə bayan edirlər. Bu bayanat Avropa Parlamentiçi çıxmaz vəziyyətə salıb. Çünkü Avropa Parlamenti mərzəcini özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin nece işşalçı olke olmasına bir daha sübut edir".

Sonra plenar iclasının gündəliyində olan məsələlərin müzakirəsinə başlanıldı.

Hərbi qulluqçular ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icaze alacaqlar

"Hərbi qulluqçuların statusu haqqında" Azerbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi iclasda təklif olundu. Bildirildi ki, Azerbaycan hərbi qulluqçular ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icaze alacaqlar.

Qanuna bağlı məlumat veren vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azerbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaseler, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla),

İclasda, həmçinin "Turizm haqqında" qanun layihəsində bir sıra dəyişikliklər edilməsi ilə bağlı bildirilib ki, layihəyə əsasən, Azerbaycana gələn turistlər turizm şirkətlərinə vasitəsilə elektron viza ala bilərlər. Müzakirələr zamanı qeyd olundu ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azerbaycanda fealiyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdəsi olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmilişdirilmesi üçün səfərin turizm məqsədile həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yolları, yaxud sənənin bilet və mehmanxanada, kempinqde, turist bazasında və ya digər bu kimi obyektlərdə yer si-faris edilməsini təsdiqləyən sənəd) və Miqrasiya

Bu günlərdə ölkəmiz daha bir beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etdi. Bu tədbir, hər şəydan əvvəl, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu inkişafımızın dünyaya tanıtılması baxımından da olduqca əlverişli hadisə kimi tarixin yaddaşına hakk olundu. Eyni zamanda, dördüncü Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın global məsələrin müzakirə məkanına çevrilərini göstərən növbəti əlamətdar hadisə oldu. Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.


Forumda hər dəfə onlara ölkədən minə yaxın qonağın, o cümlədən nüfuzlu alımların, coxsayılı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəber verir. Bu, həm də onu göstərir ki, Azərbaycan əhəmiyyətlərəsi dialoqun mərkəzi və humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Biliyimiz kimi, Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoş məram və tolerantlıq əsrlər keçədə, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Bu səbəbdən de, əhəmiyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdır.

Qeyd edək ki, dünyani maraqlandıran humanitar məsələlərin müzakirə olunduğu budəfəki forumda "Texnologiyaların konvergensiyasi və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitine transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövründə milli özünüdürk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzularında "deyirmi masa"lar keçirilib. Forumun açılışında iştirak edən Prezident İlham Əliyevin nitqində toxunduğu bir sıra humanitar məsələlər aktual olmaqla yanaşı, böyük məraq doğurur.

Multikulturalizm Azərbaycanda həyat tərzidir

Forum çərçivəsində aktiv müzakirə mövzusuna çevrilən mühüm məsələlərdən biri de multikulturalizm olub. Ümumiyyətə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmlekət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. III Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, multikulturalizm Azərbaycanda dövlət siyasetidir: "Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq eksriyyəti tərefindən dəstəklənir, müdafiə edilir".

Ümumiyyətə, müasir beynəlxalq münas-



Sirvan Əbilov,
Prezident təqaüdçüsü

bətlər sisteminin əsas tendensiyaları, hazırkı beynəlxalq durum deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalara-راسı dialoqun inkişafına öz-nəmənsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini integrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrde multikulturalizmin əksinə olaraq özünüütərid mövqeyi seçən xalqlar və dövlətlər nəinki integrasiya prosesindən kənardı qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar. Prezident İlham Əliyev qeyd etdiyi kimi: "XXI əsrde multikulturalizmə alternativ yoxdur. Əlbette ki, biz XXI əsrde ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya kimi xoşa-



gelməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalşması, bu ideyaların təbliği, hesab edirəm ki, her bir məsuliyyəti siyasetinin, ictimai xadimin fealiyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin geleceyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bedbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünkü dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yeni bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümuməbəşeri dəyərlər her bir normal cəmiyyətdə əsas teşkil edir. Belə olun halda, multikulturalizmə bağlı problemlər, əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir. Biz bu problemləri gizlətməliyik, örtbasdır etməliyik. Onlar açıq şəkildə müzakirə edilməlidir, müsbət, mənfi təcrübələr təhlili olunmalıdır. Bir daha demək istəyirəm, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multimədəniyyətli cəmiyyətlərin inkişafı üçün öz töhfəmizi verək. Deye bilərem ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd etdiyim kimi, bu, bizim dövlət siyasetimizdir, həyat tərzimizdir".

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi...

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzidir. Ümumiyyətə, bu, bir həqiqətdir ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta global mərkəze çevirməkdir. İlk növbədə,

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzidir

sahadət qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmışla bərabər, dünyadan diqqətini respublikamıza yönəldə bilib. Bunun en böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tam hüquqlu subyekti kimi öz milli maraq və mənafələrini qarşılıqlı hörmət və ortaq faydalama prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Azərbaycan qlobal mərkəzə çevrilmesini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsayılı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Ətən ildə keçirilən beynəlxalq tədbirlərdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası-

Azərbaycan bu gün dünyaya istə tolərantlıq, istərsə de iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada "sivilizasiyaların toqquşması" prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəminda konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin integrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi de hem ölkəmizin inkişafından, hem de dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.

Qeyd etdiyim kimi, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, "Eurovision" musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərəsi Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın global səciyyəli mərkəzlərdən biri kimi qəbul olunur.

Media məsələsinin Azərbaycan təcrübəsində bahs edərək onu da qeyd etmək lazımdır ki, Azərbaycan media təsisatlarının qanunlara müvafiq surədə sərbəst fəaliyyət göstərdiyi ölkələr sırasında yer alır, həmçinin ölkəmizdə internet azadlığı mövcuddur. Vurğulama gərəkdir ki, XXI əsrde yeni media növü qismində çıxış edən sosial media sahəsindəki pozitiv durum da yüksək qiymətləndirilir. Ümumiyyətə, ölkəmizdə İKT sektorunun tərəqqisi sosial medianın da inkişafına mühüm töhfələr verməkdədir. Məlum olduğu kimi, sosial medianın inkişafı, bu sahədə mühüm tərəqqi meyillərinin qeydə alınması üçün lazımi informasiya-kommunikasiya texnologiyaları və onlardan istifadə imkanları mövcud olmalıdır. Nəzərəalsaq ki, ölkəmizdə İKT sektorunda əhəmiyyətli innovasiyalar və dinamika qeydə alınmaqdadır, o zaman qeyd edə bilərik ki, İKT-dən zəmin alan sosial medianın da tərəqqisi üçün əlverişli imkanlar mövcuddur. Elə bunun neticədir ki, bu sektorda yeniliklə müşayiət olunan dinamika hökm sürməkdədir.

Bundan başqa, internet mediasında qanunlarla müyyən edilmiş azadlığın mövcud olması da bu sektorun inkişafına əhəmiyyətli töhfə verməkdədir. Söz, fikir və özünüifadə azadlığının hökm sürdüyü ölkəmizdə, heç şübhəsiz, internet azadlığının mövcud olması da operativ informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünkü internet həm de insanlar arasında virtual alətlər vasitəsilə sosial ünsiyət yaratmaq və məlumatları paylaşmaq deməkdir ki, bu da ünsiyəti daha əlçatan və web əsaslı texnologiyalardan istifade etməklə interaktiv dialoqua çevirir. Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəcisidir. Belə olun halda azad medianın inkişafı, əlbəttə ki, əsas şərtidir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdir. İstenilen yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir daha təsdiq etdi ki, artıq Azərbaycan tolerantlıq və multikulturalizm diarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.

Azərbaycan dünyaya tolerantlıq kontekstinde yeni model bəxş edib

18 oktyabr 2014-cü il

Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun yap.org.az-a müsahibəsi

- Cəbi müəllim, 23 il öncə - 1991-ci il oktyabrin 18-də Azərbaycan parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Akti qəbul edib. Bu tarix həmin ildən etibarən dövlət bayramı kimi qeyd olunur. Tarixçi-alim olaraq müstəqilliyimizin bərpası illərini necə səciyyələndirirdiniz?

- Əlbəttə ki, bu hadisənin Azərbaycan münasir tarixində xüsusi yer var. Qeyd etməliyik ki, 18 oktyabrın gedən yol çox ağır bir tarixdir. Çünkü həmin dövrde Azərbaycanda mürekkeb proseslər baş verirdi. Təbii ki, 18 oktyabr 1991-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Akti mühüm sənəddir. Belə ki, bu sənəd Azərbaycanın müstəqilliyinin bərpasını özündə ehtiva edir. Eyni zamanda, bununla 1918-1920-ci ildə mövcud olmuş müstəqil dövlətimiz yenidən bərpa olundu. Konstitusiya Aktında da vurgulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, xalqımız vaxtılıq süqut etmiş dövlət müstəqilliyimizi bərpa etdi.

Amma bu müstəqilliyin qazanılmasına doğru gedən yol heç de hamar deyildi, o illərdə Azərbaycan bir çox çətinliklərlə üz-üzə qalmışdı. 1991-ci ildən 1993-cü ilin payızına qədər vəziyyət çox ağır idi. Respublika dağılmış, viran edilmiş, Ermənistan tərefinən hərbi təcavüze məruz qalmışdı. Xüsusilə 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan həmin ilin fevral ayından 1991-ci ildə dekabrına qədər xalqımıza qarşı qanlı cinayətlər törendilər. Belə ki, Qəribi Azərbaycan torpaqlarından bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Amma soyqırım cinayətləri, 1990-ci ildə töredilən 20 Yanvar faciəsi, keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların ələltisi olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi. Beləliklə, müstəqilliyimizin bərpası tökülen qanlar hesabına əldə olundu. Biz 30 min nəfərdən çox şəhid vermişik, 945 yaşayış məntəqəmiz işğalçılar tərəfindən məhv edilib, ekologiyamıza ağır zərbə vurulub, ərazilərimiz talan edilib. Öz doğma yurdlarından qaçqın ve məcburi köçkün veziyətinə düşmüş insanların sayı 1 milyon 500 min nəfərə çatıb.

- Sizə, bu çətinliklərin aradan qaldırılmasında əsas amillər nədən ibarət idi?

- Qeyd etdim kimi müstəqilliyimizin bərpasından sonra ilk illər Azərbaycan üçün çox çətin idi. Ölkədə xaos, anarxiya, hərc-mərcilik baş alıb gedirdi. Siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi respublikani iflic vəziyyətinə salmışdı. Siyasi və iqtisadi böhran xalqımızın həyat şəraitine ağır zərbə vurmaqla yanaşı, Azərbaycanın beynəlxalq müstəvidə ciddi qəbul



inkişafı, qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?

- Ümumməlli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Aərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuzu malikdir. Prezident İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyaseti uğurla həyata keçirir. Müdrük, uzaqqorən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyaset Azərbaycanı fırıvan gələcəyə aparır. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir. Ulu öndə Heydər Əliyevin vurğuladığı kimi Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdür. Bu müdrik kəlam uğurla inkişaf edən müstəqil ölkəmizin timsalında öz təsdiqini tapır.

Bu gün Azərbaycan dünyanın sürətli inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünuya yeni simadə təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 23 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Tehlükəsizlik Şurasına üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayraqı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəber beynəlxalq qurumların önündə ucalır. Bu bayram ərefəsində arzu edirəm ki, dövlətimiz daha da güclənsin və bayraqımız əbədi olaraq zirvələrdə dalğalansın. Azərbaycanın yeganə problemi Ermənistanın torpaqlarımızı işgal etməsidir. Amma inanırıam ki, bu yönədə görülen işlər nəticə verəcək, tezliklə xalqımızın öz gücү, intellektual, iqtisadi, hərbi qüdrəti hesabına torpaqlarımız işğaldan azad olunacaq. Biz bütün itirilmiş torpaqlarımızı geri qaytaracaqıq.

- Cəbi müəllim, AMEA-nın Tarix İnstitutu bu dövrü hansı səviyyədə araşdırır?

- Bu tariximizə nəzər salsaq, Azərbaycan xalqının dünya tarixinə görkəmli dövlət xadimləri verdiyini görərik. Onların sırasında Atropat, Babək, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıllı, Əlimərdan bəy Topçubaşının və başqalarının adını çəkə bilərik. Eyni zamanda, xalqımız elm, mədəniyyət sahəsində də bəşəriyyət üçün gərkəmlı şəxsiyyətlər yetişdirib. Məsələn, Nizami Gəncəvi səviyyəsində mən böyük yaradıcı insan, mütəfəkkir dünyada tanımırıam. Eləcə də, Nəsimi XV əsrda yaşamış dünyanın ən böyük filosoflarından biri olub. Mən həmçinin, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Qara Qarayev kimi böyük şəxsiyyətlərin də adını çəkə bilərem ki, xalqımızın yetişdirdiyi bu insanların dünya mədəniyyətinə və elminə böyük töhfələr veriblər. Təbii ki, Ümumməlli liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərindəndir. Heydər Əliyev millətimizin qurucusudur. Ona görə də, Azərbaycan xalqı öz qəlbində Ulu öndərimizin əbədi abidəsini ucaldırıb.

- 23 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın bugünkü

Kənd təsərrüfatı naziri Sabirabadda vətəndaşları qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAC xəber verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrin 17-də Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul gəlmış vətəndaşların müraciətlərinin əksəriyyəti Mil-Muğan ərazisində suvarma sisteminə yaranmış problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranmış xəstəliklər və işlə təmin edilmə ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir çox məsələlər yerindəcə həll olunub, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nezarete götürülüb. Qəbul başa çatdıqdan sonra Heydər Əsədov Sabirabadda 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəb, Heydər Əliyev Mərkəzi, zona baytarlıq idarəesi ilə tanış olub. Daha sonra nazir Saatlı rayonunda yeni inşa olunan Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasına baxış keçirib.

Təhsil naziri Qusarda şimal bölgəsindən olan vətəndaşları qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAC xəber verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəline uyğun olaraq, oktyabrin 17-də təhsil naziri Mikayıllı Cabbarov Qusar şəhərində Olimpiya idman Kompleksində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarından olan 50-dən çox vətəndaşın müraciəti dinlənilib. Təhsil şöbələri müdürünlərin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, təhsil müəssisələrində buraxılış və qəbul imtahanları zamanı yaranan çətinliklər, diplomların tanınması, ixtisasın artırılması və ya dəyişdirilməsi ilə bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə, operativ şəkildə həllini tapıb, bir sıra məsələlərlə bağlı nazırılığın müvafiq qurumlara tapşırıqlar verilib. Bəzi vətəndaşların nazırılığın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq, nəzarətə götürülüb.

DÖNMƏZ VƏ ƏBƏDİ MÜSTƏQİLLİYİMİZ

18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

1 8 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 23 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 1993-cü ildə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi.

Millet vəkili Mirkazım Seyidov: "18 oktyabr müstəqil ölkəmizin ən şərəfləri və tarixi günlərinən biridir"



- 18 oktyabr Azərbaycan tarixinin ən şərəfləri sehifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin sonlarında SSRİ-nin dağılıması ilə yaranan tarixi şərait nəticəsinde Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işe başlayan növbədənənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehine Ali Sovetin 360 deputatından 258-i səs verir. Yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıllıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Ötən əsrin sonlarında Sovet İttifaqı ideoloji böhran həddində çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovet İttifaqı dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin il oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Məhz Onun sayəsində yenice müstəqilliyini qazanmış Azərbaycanda Konstitusiya Aktı qəbul olundu. Bu önemli, ölkəmiz və xalqımız üçün əhəmiyyətli amil həm ictimaiyyətdə, həm də mətbuatda müzakirə edildi. Neticədə isə çox mükəmməl bir dövlət Konstitusiyası qəbul olundu. Bu, həm də müstəqil Azərbaycanımızın atlığı ilk uğurlu addım kimi şanlı tariximizə yazılıdı. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasının qəbulu o zamanlar müstəqillik qazanmış digər ölkələr üçün bir örnek, bir nümunə oldu. Əbəs yere deyil ki, bu konstitusiyaya həm də Heydər Əliyev konstitusiyası deyirlər. Çünkü bu Konstitusiyanın baş memarı, ana xətləri bilavasitə Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Bizim her birimizə bəlli dir ki, konstitusiya ölkə atributlarının ən uca yerine dayanan ali bir faktor, pik nöqtəsidir. O cümlədən, konstitusiya müstəqilliyin mühüm şərtlərindən biri kimi qiymətləndirilən bir qanunvericilik sənədidir. Lakin bütün bunlarla yanaşı, konstitusiyamız Azərbaycanda gedən sürətli, dinamik demokratik inkişaf prosesine təkan verən dəyərlə sənədir. Söz yox ki, bu gün Azərbaycan Konstitusiyası dövlətimizin, xalqımızın real inkişafına təminat verir, bundan sonra tərəqqini da özündə şərtləndirir, ehtiva edir. Hər bir azərbaycanlı üçün dəyərli olan bu ali sənəd gələcək nəsil lərə ölkəmizin müstəqillik tarixini öyrədəcək. Bu baxımdan, Konstitusiya Aktının qəbul olunmasının 23-cü ildönümü münasibəti ilə Vətənini və dövlətini sevən hər bir azərbaycanlı təbrik edirəm.

RƏFIQƏ HÜSEYNNOVA

"Azərbaycanın Müstəqillik Günü onun milli sərvətidir"

YAP Masallı rayon təşkilatı 18 Oktyabr Müstəqillik Günüünü qeyd edib



Dünən 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibəti ilə YAP Masallı rayon təşkilatı Masallı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın Müstəqillik Günü onun milli sərvətidir" mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, müstəqil yaşamasaq, təleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamasıdır: "Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıllı Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi. Tale elə getirdi ki, Azərbaycan bir esrde iki dəfə müstəqillik elde etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təessüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir de 70 il sonra yarandı. Sovet imperiyasının dağılıması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədə xalqımız uzun illərdən bəri həsratində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazanıqdan 2 il sonra xalqımız yənidi onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistən silahlı qüvvərinin təcavüzü nəticəsində geniş miqyas almış mühraribə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəs adamların yeridikləri səhv siyaset və daxildə gədən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyində boğulması təhlükəsini reallaşdırır. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi stütünları getdikcə möhkəmlənir. Xalqın öz dövlətliyi saridan heç bir narahatlılığı yoxdur. Müstəqilliyin təleyini müəyyənəşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeye çatıb". Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycanlıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gelecek inkişafının əsasını təşkil edir. S.Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin ölkəmizin firavan gələcəyinin temin edilməsində, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycanlıq ideologiyasının alternativsiz bir yol olduğunu bildirdiyini vurğuladı.

Tədbirdə rayon 1 sayılı məktəb ərazi ilk partiya təşkilatının sədri Mirqabil Hüseynov çıxış edərək 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı, sözün həqiqi mənasında, xilas etdiyini vurğulayıb. Masallı rayon icra hakimiyyəti başçısının müavini Gülsen Xəlilova, YAP fealları Fəxreddin Talıbzadə, İmran Rəsulov və başqaları çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasına Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Ü.ƏSGƏROV



**LEYLA YUNUS
HƏM DƏ
ÖGRUDUR!**

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Demək, biz hələ Leyla Yunus barəsində çox xəbərlər eşidib, bu xəbərləri ictimai müzakirələrə çıxaracaq. Demək, biz Leyla Yunusun Vətən xaini, satqın, siyasi (ola bilməsi mümkündür ki, həm də fiziki-R.) fahisəlik, həyasızlıq əməllərinin ardınca növbəti layiq olduğu adları da eşitməli olacaq. Məsələn, oğurluğu! Sən demə, qondarma hüquq müdafiəçisi həm də elmi ad oğrusuymuş. Çünkü bəlli olub ki, bu ünsürün doktorluq dissertasiyasının leğv edilməsi məsəlesi AMEA Tarix İnstitutunda müzakirəyə çıxarılib...

... Və bu məsələni də digərləri kimi biz keşf edərək, jurnalist təxəyyülü qismində ictimaiyyətə təqdim-filan etmirik. Bunu AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov mətbuata açıqlamasında deyib. Özü də sərt şəkildə. Cəbi müəllim deyib ki, Leyla Yunusun dissertasiyası "həyasız elmi plagiat (oğurluq)" nümunəsidir: "Mənə dəqiq məlumdur ki, Leyla Yunus iki rusiyalı alimin (!-R.) elmi əsərlərini həyasızcasına köçürürek həmin fikirləri öz adına çıxıb. Ona görə də tarix üzrə fəlsəfə doktoru alımlı dərəcəsi Leyla Yunusa qanunsuz şəkildə verilib. Biz onun elmi dərəcədən məhrum olunmasını tələb edəcəyik. Başqalarının elmi fikir və ideyalarını həyasızcasına (!!!-R.) oğurlayıb öz adına çıxan adamlardan elmə heç bir fayda gələ bilmez".

Bu həyasızlıqla o biri həyasızlığının arasında müəyyən fərqlər var

Necə deyərlər, bu da bu! Yəni Leyla Yunus HƏYASIZ olduğunu yalnız Vətənə xəyanətlə, erməni köpəklərinə işləmeklə deyil, o cümlədən, "elmi işində" də sübuta yetirib. Amma bu həyasızlıqla o biri həyasızlığının arasında müəyyən fərqlər var. Məsələn, siyasi həyasızlıq cəmiyyət içinde real şəkilde nümayiş etdirilir. Tutaq ki, Leyla Yunusun həbs olunmamışdan qabaq yaşadığı bina qarşısında "YA XOÇU V TUALEET!" (MƏN TUALET GETMƏK İSTƏYİRƏM! - R.) tipli həyasız qışqırığı Avropanın müəyyən dairələrinə qədər gedib çıxmışdır. Hətta ermənilər belə, onun "tualet istəyini" erməni həyasızlığı ilə müdafiə etmiş, Leyla Yunusdan tualet qəhrəmanı düzəltmişdilər.

Fəqət, ele həyasızlıqlar da var ki, ondan ictimaiyyətin xəbəri belə olmur. Baxmayaraq ki, bu da həyasızlığının bir növüdür. Sən gəl həyasızcasına "xal-xin" elmi əsərini oğurla və həyasızcasına doktorluq dissertasiyası müdafiə et, sonra da çıx cəmiyyət arasına, özünü alım kimi apar! Vallah, mən Cəbi müəllimin yerinə olsaydım, Leyla Yunusu həyasızlıqla deyil, ele bir elmi-praktiki və qulaqlar eşitməyən bir müasir ifadə ilə suçlayardım ki, dünyadan min alımı bir yerə yiğışsaydı, həmin ifadənin kökü nədən ibarət olduğunu tapa bilməzdi. Ancaq bu da yeter. Bəlli olacaq qədər yeter ki, bəlli, Leyla Yunus Vətən xaini, milli satqın, siyasi fahişə olduğunu kimi, həm də OĞRUDUR!

A BŞ Dövlət Departamenti Azərbaycan hökumətini Leyla Yunus başda olmaqla, özlərinin siyasi məhbəs adlandırdıqları digər şəxsləri azad etməyə çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Leyla Yunusun həbsdə saxlanmasından narahatdırılar. Şübhəsiz ki, ermənilərin himayaçısı olan ABŞ-in Ermənistən xüsusi xidmət orqanlarına casusluq edən bir şəxsi-Leyla Yunusu müdafiə etməsi heç də təəccübüldür. Leyla və Arif Yunusların adlarını dəfələrlə qeyd edən Psakinin əsəssiz ittihamlarına Azərbaycan tərəfindən cavab çok da gecikməyib. ABŞ Dövlət Departamentinin Azərbaycan hakimiyətinin əleyhinə növbəti ənənəvi qərəzi və qeyri-obyektiv münasibəti cavabsız qalmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini



icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin açıqlamasına cavab verib. O bildirib ki, Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdəri tamamilə qəbul edilməzdir: "Azərbaycanda qanunun alılıyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub. ABŞ-in bu kimi əsəssiz müdaxiləsi qanunun alılıyının

ve ABŞ-in öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İnsan hüquqlarının xarici siyaset aləti edilərək, siyasi təzyiq göstərmək məqsədile istifadə olunması cəhdəri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdirdir. İnsan hüquqlarının "carşısı" qismində çıxış edən dövlətlərin və konkret bu halda ABŞ-in Ermənistən işğalı nəticəsində en ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində töredilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayıq olardı".

Samir Feyruzov

"ASAN xidmət"ə müraciətlərin sayı 3 milyonu keçdi

Oktjabrin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinə 3 milyonuncu müraciət daxil olub. Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərinə 1 milyonuncu müraciət bu ilin yanvarında, 2 milyonuncu müraciət isə iyun ayında daxil olmuşdu.



Hazırda 6 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, 2-si isə Sumqayıtda və Gəncədədir. "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərinin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Azərbaycanda cəza çəkməkdən azad edilmiş 3 550 nəfər şəxs birdəfəlik müavinətlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsədi (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin tərəfindən cari ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardımına ehtiyacı olan 3 550 nəfər şəxs birdəfəlik pul müavinəti ilə təmin edilib. Nazirliyin ictimaiyyətə əlaqələri şöbəsində Azə-TAc-a verilən məlumatə görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə əsasən, minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Eyni zamanda, hesabat dövründə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi neticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən ibarət olmaqla 1560 nəfəre aylıq və birdəfəlik müavinət ödənilib. Ermənistən Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi neticəsində dəymisi zərərə görə ödənc almaq hüququna olan qaçqın statuslu zərərçəkənlərə və leğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi neticəsində zərər çəkən 498 nəfər isə kompensasiya ilə təmin olunub.

Aqaron Adibekyan:
"Ermənistən əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır"

Ermənistən əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır. ANS PRESS-in məlumatına görə, bunu "Sosiometr" mərkəzinin direktoru Aqaron Adibekyan 2013-cü ildə keçirilən sosioloji sorğu təqdim edərkən bildirib. Bununla yanaşı, o, qeyd edib ki, bu il belə sorğu hələlik keçirilməyib.



A. Adibekyan bu gün keçirilən mətbuat konfransında bildirib: "Gün ərzində iki dollardan az vəsaitlə yaşayanlar yoxsul hesab olunur. Bu, BMT-nin müyyən etdiyi yoxsulluq məyarıdır. Müvafiq olaraq, gündə bir dollardan az vəsaitlə yaşayanlar isə olduqca yoxsul hesab olunurlar". Onun qiymətləndirmələrinə görə, ölkənin yoxsul əhalisinin 10 faizi olduqca yoxsul hesab olunur. Eyni zamanda, belə yoxsulluq həddində yaşayanların yalnız yarısı özünü belə hesab edir. Sosioloğun fikrincə, bu, insanların özünəməxsus psixoloji müdafiə reaksiyasıdır. Bununla yanaşı, A. Adibekyan qeyd edib ki, Ermənistən cəmiyyətinin əsas problemi dəha çox məhz orta sinifin nümayəndələrinin mühacirət etməsidir: "Beleliklə, Ermənistən cəmiyyəti dəha çox qütbəşir, zənginlərə və yoxsullara bölünür".

Onun sözlerinə görə, erməni ailələrin 17 faizdən çoxunun əmək haqqı deyil, transferlər hesabına yasaşması digər problem hesab edilir. Sosioloq hesab edir ki, Ermənistanda 300 min uşaq atasız yaşıyır: "Çünki sonuncular xaricdə pul qazanırlar. Bu, gələcəkdə en mənfi təsirlərə gətirib çıxaracaq". Ermənistən Maliyyə Nazirliyinin son məlumatlarına görə, 2013-cü ilde ölkəde yoxsulluğun səviyyəsi 32,1 faiz, olduqca yoxsulların səviyyəsi isə əhalinin ümumi sayının 2,7 faizini təşkil edir. Bununla yanaşı, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi "Yoxsulluq və Ermənistən sosial panoraması - 2013" məruzəsinə əsasən, 2012-ci ildə ölkəde yoxsulluğun səviyyəsi 2008-ci ilə müqayisədə 17,4 faiz artaraq 32,4 faiz təşkil edib.

ABŞ Azərbaycanın qarşısında mənasız və əsassız tələblər irəli sürür

Elçin Mirzəbəyli: "Cinayətkarları, terrorçuları, vətən xainlərini müdafiə etmək ABŞ-in köhnə adətidir"

ABŞ Dövlət Departamenti Leyla Yunusun dərhal azadlığa buraxılması ilə bağlı tələb irəli sürüb. Tarixə nəzərə salsaq görərik ki, ermənilərin ən böyük, əsas himayəçilərindən biri də ABŞdır. Bunu nəzərə alsaq, Ermənistən xüsusi xidmət orqanlarına casusluq edən L.Yunusun ABŞ tərəfindən müdafiə olunması heç də təəccübü görünmür. Müttəadi olaraq Azərbaycan dövlətçiliyi əyehinə qərəzli hesabatlarla çıxış edən ABŞ bu dəfə də ənənəsinə sadıq qala-raq sabitiyyimizə təhlükə yaranan bir şəxsi-L.Yunusu müdafiə etməklə, istintaq prosesi aparılmışdan onun azadlığa buraxılmasının tələb etməklə sübut etmiş oldu ki, dünyada sülhə, təhlükəsizliyə, sabitliyə, əmin-amanlılığı, millətlərin firəvan yaşamasına mane olan əsas faktor ele ABŞ-in özüdür.

ABŞ Dövlət Departemtinin L.Yunusun dərhal azad etməklə bağlı çağrıışına Bütöv Azərbaycan Xalq Cəbhəsi



Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli münasibət bildirib. E.Mirzəbəyli "SƏS" qəzətinə açıqlamasında qeyd edib ki, terrorçuları, cinayətkarları, vətən xainlərini, dünyada sülhə təhlükə yaranan şəxsləri müdafiə etmək ABŞ-in köhne adətidir: "XX yüzillik Türkiyənin bir neçə diplomatı Avropanın müxtəlif dövlətlərində ermənilər tərəfindən qətlə yetirildi. Həmin erməni terrorçuları ABŞ-da gizləndilər və onların həbs edilməsi üçün bu ölkənin hüquq-mühafizə orqanları heç bir iş görmədilər. Zaman-zaman ermənilərin qondarma iddiaları məhz ABŞ-da mey-

dana çıxıb, sistemləşdirilib və dünyani zəherləmək üçün ən yüksək kürsülərə təqdim olunub. İşgal olunan Azərbaycan torpaqları ilə bağlı, məcburi köçkünlərimizin vəziyyəti ilə də bağlı ABŞ bir kəlmə belə danışmayıb. Əksinə ştatlarında erməni cinayətkarlarına qucaq açıb. Bu gün də ABŞ ədaletsiz mövqedədir. Tək bize qarşı deyil, dünyada sağlam inkişaf yolunu tutan dövlətlərin tərəqqisi həmişə ABŞ-i qıcıqlandırıb. Azərbaycanın inkişafı isə ABŞ-i o həddə çatdırıb ki, hər dəfə müxtəlif adlar altında ABŞ ölkəmizə qarşı qərezli hesabatlar yarır, Dövlət Depratamentinin mənasız çıxışları artıq adətə çevilib. Biz onları ciddiye almırıq, yolumuzla gedirik. Xalq vəziyyətindən razıdır, əsassız yere kimse həbs edilmir. Eləcə də L.Yunus. O, həbsdədir və inanır ki, işlədiyi bağışlanmaz cinayətlərə görə də öz layiqli cəzasını alacaq. Azərbaycanda kimliyindən asılı olmayaraq cinayətkar cəzasını alır. ABŞ isə özü bilər, sadəcə vaxt itirib mənasız danışmasınlar, daxili işlərimizə müdaxile etməsinlər".

Samir

Azərbaycanın makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilir

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yüksək vəzifəli şəxsləri Azərbaycanda müşahidə edilən makroiqtisadi və maliyyə sabitliyi haqqında müsbət fikirdərlər. Dünyada demografiya, qeyri-bərabərlik, işsizlik və ekologiya ilə bağlı problemlər daha da kəskinleşib. Odur ki, 2008-ci ildəki dünya maliyyə böhranından sonrakı bərpa prosesinə dəstəyin davam etdirilməsi, həmçinin fiskal siyasətin mümkün qədər çox iş yerlərinin yaradılması və iqtisadi artıma yönəldilməsi vacibdir. Maliyyə Nazirliyindən AzərTAc-a verilən məlumatə görə, bu fikirləri Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantısında fondun icraçı direktoru Kristin Laqard çıxışı zamanı səsəndirilib. Toplantıda Azərbaycanı maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyeti təmsil edib. BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə dünya iqtisadiyyatının cari vəziyyəti, geləcək siyasetin əsas istiqamətləri barədə müzakirelər aparılıb. Bildirilib ki, cari ilde global iqtisadi artım 3,3 faiz təşkil edəcək, növbəti ilde bu göstəricinin 4 faizdən aşağı olacağı gözlənilir. Dünya Bankının prezidenti Cim Yen Kim ötən il bank tərəfindən ümumilikdə 60 milyard ABŞ dolları həcmində kredit və investisiya yatırıldıqını, bunun 40 faizinin infrastrukturun maliyyələşdirilməsinə yönəldildiyini qeyd edib. O, inkişaf etməkdə olan ölkələrin infrastrukturla bağlı tələblərinin ilde 1-1,5 trilyon ABŞ dollarına yüksəldiyini və bunun müqabilində Dünya Bankının ayırdığı vəsaitin çox cüzi olduğunu diqqətə çatdırıb.

Toplantı çərçivəsində maliyyə nazirinin müavini A. Bayramov ölkəmizi Dünya Bankının və BVF-nin Direktorlar Şurasında təmsil edən isveçrəli direktorlar Yorg Friden və Daniel Heller ilə görüşüb. Görüş zamanı bu beynəlxalq qurumlarda Azərbaycanın təmsilciliyinin genişləndirilməsi, əlaqələrin geləcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf, makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilib, son illərdə əldə edilən uğurlar ətrafında geniş fikir mübadiləsi aparılıb. A.Bayramov, həmçinin İsveçrənin təkrarsıgorta şirkəti "Swiss Re"nin vitse-prezidenti Andreas Pristav və icraçı direktor Reto Şnarviller ilə görüşüb. Şirkət rəsmiləri Azərbaycanla əməkdaşlığın mümkün istiqamətləri barədə geniş təqdimatlar ediblər.



Vürgün Əyyub Müsavati necə vurur?

Rəfiqə

Müsavat partiyasının qurultayı, demə, partiyanın iç üzünü elə şəkildə açacağımış ki, yatsaydın yuxuna belə girməzdi. Sən demə, partiyada yalnız Arif Hacılı və Qubad İbadoğlu davası deyil, digər davalar da baş qaldırır. Üstəlik, bu davalar nəticəsində partiyadan qopmalar, ayrılmalar, qırılmalar və s. kimi buna bənzər şeylər üzə çıxmağa başlayır. Məsələn, o günləri bəlli olub ki, Müsavatdakı parçalanma prosesinin arxasında, istəfalar dalgasının burulğanında Qubad İbadoğlu ilə yanaşı, Vürgün Əyyub da dayanır.

Arif Hacılı daha qıvrıq tərəpənərək...

O da sərr deyil ki, Müsavat partiyasının əsasını məhz iki region təşkil edir. Qarabağ və Qazax-Tovuz zonası. Öncəki başqan Isa Qəmber Qarabağ zonasını təmsil edərək 20 ildən artıq müddətə Müsavata başqanlıq etdi. Vürgün Əyyub isə Qazax-Tovuz zonasının təmsilçisi qismində uzun illər birinci müavin postuna sahib çıxmış oldu.

Ancaq Vürgün Əyyub birinci müavinlikdəki postunu tərk etdikdən sonra bu sıralama da pozulmuşdu. Hətta o da sərr deyil ki, Müsavat qurultayı ərefəsində Vürgün Əyyubun tərəfdarları başqanlıq postuna öz namizədlərini keçirmək isteyirdilər. Qubad İbadoğlu da bilərkən seçilmişdi. Belə nəzərə alınmışdı ki, İbadoğlu həm onların, həm də Isa Qəmberin ənənəvi elektoratının səsini qazanacaq. Lakin Arif Hacılı, necə deyərlər, daha qıvrıq tərəpənərək, ona qarşı çıxan qruplaşmanın planlarını altıştı.

Vürgün Əyyub şartı adı "Müsavat 2" olacaq partiya yaradır

Beləliklə, Tovuz təşkilatının, ardınca Qara Tofiqin istəfəsi Vürgün Əyyubun müəyyən addımlarına aydınlıq getirdi. Bu baxımdan da belə düşünmək mümkündür ki, Vürgün Əyyub Müsavatda öz uğurlu gələcəyini görməyərək, ha bu gün, ha sabah istəfaya gedəcək. Diger tərəfdən, Vürgün Əyyuba yaxınlığı ilə seçilən köhnə müsavatçılar - Ellada Məmmədli və bir neçə başqa funksioner istəfaya gedəcək. Lakin Hikmət Hacızadəyə gəlince, sabiq diplomatın Müsavatda qalacağını təxmin etmək mümkündür.

Nəticədə Vürgün Əyyub Müsavatı kökündən vurmaqla şartı adı "Müsavat 2" olacaq partiyasını yaratmağı düşürür. Vürgün Əyyubun quracağı partiyada Qara Tofiq de olacaq. Ancaq bu gün Əyyubun İbadoğlunu dəstekləməsinə, ona qahmar çıxmasına baxmayaq, Qubad İbadoğlu partiyanın sıralarını tərk etmək fikrində olmayıacaq. Onu da demək yerinə düşərdi ki, qarşidan parlament seçkiləri də gəlir və bu seçkilərdə Vürgün Əyyubun şartı "Müsavat 2" partiyası 2015-ci il parlament seçkiləri üçün nəzərdə tutulub. Bu baxımdan, Müsavatın qurultay xəmirinin bundan sonra nə qədər su aparacağı hər kəs yaxşı görür. Görən də bilir ki, bu xəmir o xəmirdən deyil, çox su aparandandır.

Xilasetmə əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənilib



Azərbaycan Tələbə Genclər Təşkilatları İttifaqının birgə təşkilatlılığı ilə reallaşan təlimdən əvvəl bu təhsil ocağının rektoru Elmar Qasimov çıxış edərək belə tədbirlərin tələbələrə fövqəladə hallar zamanı davranışın qaydalarının aşılması, baş

Oktobre 16-da Bakı Ali Neft Məktəbi (BANM) "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" mövzusunda keçirilən taktiki-xüsusi təlimdə hündür mərtəbələrdən xilasetmə, "işgüzər oyun" formatında təşkil edilmiş "partlayıcı qurğunun zərərsizləşdirilməsi", "zəlzələ zamanı xilasetmə" və "yanığının söndürülməsi"



əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənilib. BANM-in ictimaiyyətə əlaqələr şöbəsində Azər-TAc-a bildirilər ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzinin və



verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını deyib. FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Elşən Əliyev təqdimatla çı-

xış edərək tələbələrə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, belə hallar baş verdikdə insanların davranışları, məisətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağılıqda təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məlumat verib. Tədbirin praktik hissəsi zamanı Fövqəladə Hallar Nazirliyinin qurumları, Bakı şe-

"Bəzi təhsil müəssisələrində tələbə qəbulu vahid imtahan əsasında aparılacaq"

B u tədris ilindən başlayaraq bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq. Bunu Azərbaycanın təhsil naziri Mikail Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması mərasimində deyib. Onun sözlerinə görə, hazırda Azərbaycanda təhsil müəssisələrinə qəbul qaydalarının tek-milləşdirilməsi üçün işlər aparılır.

Nazir qeyd edib ki, artıq bir ay ərzində şagirdlərin 2 ayrı imtahan, yeni buraxılış və qəbul imtahanları verməsinə ehtiyac olma-



yacaq. Hazırda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqli aradan qaldırılması və vahid imtahanın keçirilməsi məsəlesi müzakirə edilir: "Nəzərə alaş ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı TQDK və Təhsil Nazirliyi arasında məsləhətəşmələr aparılır. Məsləhətəşmələr sona çatdırılır. Artıq bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə bileyəcik. Yeniliklər orta ixtisas təhsili müəssisələri, yaradıcılıq ixtisasları olan ali məktəblər və digər bezi təhsil müəssisələri üçün artıq bu tədris ilindən başlayaraq tətbiq ediləcək. Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Bu islahat ardıcıl olaraq heyata keçiriləcək".

Həsən Kərimov: "Müsavatda qarşıdurmaların yaranması AXCP-ni narahat edir"

Təessüf ki, Azərbaycanın ictimai-siyasi tarixində uzun bir dövür keçmiş Müsavat partiyasında qarşıdurmalar baş verir. Məmməd Əmin Rəsulzadənin təsis et-



diyi Müsavatda bu cür halların, qarşıdurmaların yaranması AXCP olaraq bizi narahat edir". Bunu SİA-ya açıqlamasında AXCP-nin sədr müavini Həsən Kərimov deyib. H.Kərimov məsləhət görüb ki, istər Müsavat liderləri, istərsə də üzvləri özlərinde bir təpər tapmalı, proseslərə tam obyektiv qiymət verməlidirlər: "Sözügedən partiyada müəyyən qruplara xidmət edən, özlərinin dediyi kimi "iqtidarı dəstəkləyən adamların" olması parçalanmaların əsasını təşkil edir. Hər halda bu onların daxili işidir. Düşünürəm ki, ardıcıl istefaların olması yaxın zamanda Müsavatda ciddi proseslərin olacağına getirib çıxaracaq. Başqanlığa namizədlərin bir-biri ni tənqid etməsi heç də yaxşı sonluqdan xəber vermir".

**Cari ildə əmək haqqı
5,9 faiz artıb**

B u ilin yanvar-avqust ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrüne nisbətən 5,9% artaraq 440,9 manat təşkil edib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatə görə, əmək haqqı neft sektorunda 1 746,3 manat, qeyri-neft sektorunda 407,9 manat, dövlət bölməsində 356,3 manat, özəl bölmədə 565,5 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçixarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub. Bu dövrə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 265,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 306,4 manat təşkil edib.

18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ



Bakı, Azərbaycan AZ1031, Nizami Abdullayev 4/47
Tel: (+99412) 514 55 77/88
Email: info@avromed.com, office@avromed.com
Fax: (+99412) 514 52 92

münasibəti ilə xalqımızı təbrik edir,
müstəqilliyin daha da möhkəmləndirilməsi
yolunda Azərbaycan dövlətinə
uğurlar arzulayıraq!

Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində, həmçinin "Azpolitika.info" saytında 2014-cü ilin evvelindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciətinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputati İqbal Məmmədovun "dia.az" sayti ilə əlaqədar şikayətinə baxılıb, "pia.az" saytının fəaliyyətindəki narahılıq doğuran cəhətlər etrafında müzakirələr aparılıb.

İclasda öncə Azərbaycan Respublikasının Milli Məclisinin deputati İqbal Məmmədovun "dia.az" sayti ilə əlaqədar şikayəti araşdırılıb. Şikayətlər üzrə Komissiyanın iclası barədə "dia.az" saytının rəhbəri Məhəmməd Ərsoy müvafiq məlumat verilən də, o iclasda iştirak etməyib. Şikayəti tərefin səlahiyyətli nümayəndəsi bildirib ki, bir müddət öncə "dia.az" saytının rəhbəri M.Ərsoy deputat İ.Məmmədovun mobil telefonuna mesaj yazaraq ondan avtomobilin təmiri üçün 2 min manat mebleğində pul istəyib. Bu istəyin yerine yetirilməsindən az sonra "dia.az" saytında İ.Məmmədov barede xoşa-gelməz materialları yer almağa başlayıb. Şikayəti tərefin nümayəndəsi M.Ərsoyın yazdığı iddia olunan mesajı, habelə "dia.az" saytındaki materialları da sübut kimi komissiya təqdim edib. Şikayətlər üzrə Komissiya müzakirələrdən sonra belə rəya gelib ki, məsələnin möğlülük səhifəsində jurnalistic konkret təmənnanın ödənilmədiyi təqdirdə öz peşə səlahiyyətlərindən sui-istifadəye yol verməsi dayanır. Belə hallar isə qəleme alınmış materialın obyekтивliyinə şübhə yaradır. M.Ərsoy Şikayətlər üzrə Komissiyanın iclasına qatılmadığından cavabdeh tərif kimi yazdığını esaslandırmır. Belə olan halda məsələnin Şurานın "Reket jurnalistic"aya qarşı Mübarizə Komisiyasında araşdırılması zəruriyət yaranır.

Eyni rəy "Pia.az" sayti barədə de çıxarılb. Bu zaman sözügedən internet xəber portalının fəaliyyəti ilə bağlı Şuraya son zamanlar daxil olmuş müraciətlərdə ifadə olunan

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib



motivlər əsas götürülüb. Şuradan "Pia.az" sayti ilə əlaqədar yekun qərarının "Reket jurnalistic"aya qarşı Mübarizə Komissiyasının rəyinə esaslanmasının vacibliyini öne çəkilib.

İclasda müzakirə edilən sonuncu məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində, həmçinin "Azpolitika.info" saytında 2014-cü ilin evvelindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciəti olub. Cavabdeh təref qismində "Yeni Müsavat" qəzetinin hüquqşunası Vəqif Hüseynov və "Azpolitika.info" saytının rəhbəri Elnur Məhərrəmli iştirak edib. Onların hər ikisi məsələ ilə bağlı mövqelərini bildiriblər. Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin müraciətində bu məhkəmə organının icraatında olan, Əliyev Həsən Əkbər oğlu və qeyrilərinin barəsindəki cinayət işinə dair məlumatlar üzərində dayanılıb. Mövcud xüsusda "Azadlıq" qəzetində 13 fevral 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixdək, "Azpolitika.info" saytında 12 fevral 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixdək, "Yeni Müsavat" qəzetində 19 sentyabr 2014-cü il tarixdən 9 oktyabr 2014-cü il tarixdək olan müddətdə mütəmadi şəkildə yayımlanmış materiallara diqqət yönəlib.

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası materialları araşdıraraq belə rəya gəlib ki, hər bir kütlevi informasiya vasitəsi istənilən mövzunu, o cümlədən məhkəmə proseslərini işqlandırmaqdə sərbəstdir. Məhkəmə prosesi ilə bağlılığı olan şəxs və ya şəxslər bu və ya digər ictimai əhəmiyyət daşıyan vəzifə sahibləridirlər, medianın məsələyə daha çox diqqət yetirməsi anlaşılmışdır. Mövcud xüsusda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və dövlət başçısının müvafiq sərvəncə ilə vəzifə səlahiyyətlərinə xi-tam verilmiş Həsən Əkbər oğlu Əliyevin adı keçən cinayət işinə maraq da təbii qarşılansımadır.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası Gəncə Ağır Cinayətlər Məhkəməsinin Şuraya ünvanlaşdırılmış məktubda ifade olunan narahatlığı da təbii qarşılıyır. MŞ narahılıq doğuran materialları tehlili edərək bunu da əsas tutur ki, KİV cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı çəşqinqılıq yaratma ehtimalı böyük olan materiallardan uzaq durmalıdır. MŞ-nin Şikayətlər üzrə Komissiyası bu-nu da vurğulanır ki, KİV-lərin yazdıqları ədalət mühakiməsinin, konkret olaraq məhkəmə organının məsələ ilə bağlı yekun qərarına təsir göstəre biləcək effekt yaratmamalıdır. Bu cəhət gözlənilmədiyi, konkret olaraq eyni bir məsələ barədə ardıcıl informasiyaların verildiyi, orada bir çox hallarda mülahizə yükü ar-tıq olan məqamların gündəmə gətirildiyi təqdirdə cəmiyyətdə medianın ictimai missiya daşıyan orqan deyil, maraqlı təreflərin ruporu olması görüntüsü yaranır.

Diger tərefdən, bəhs edi-

len məsələ etrafında KİV-lərin təqdim et-dikləri materialların ağırlıq yükü külli miqdarda rüşvət və digər bu sayaq neqativ cəhətlər olduğundan, müxtəlif məqamların konkret dəlləl və səbūta əsaslanmadan şübhələndirilməsi də cəmiyyətin ümumi ahənginə, habelə beynəlxalq məqyasda ölkənin imicinə təsir göstərən cəhətlərdəndir. İctimai missiya yerinə yetirməyə məsul KİV məsələlərə diqqətlə yanaşmalıdır.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bütün bünüleri nəzərə alaraq belə rəya gəlib ki, "Azadlıq", "Yeni Müsavat" qəzetləri və "Azpolitika.info" sayti "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinzipinin 3.10-cu bəndinin "cinayət əməli töötmesi ilə bağlı şəxsa qarşı ittihəm irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyekтивliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanmış reportajlarda isə bütün tərəflərin fikirləri eks olunmalıdır" tələbin pozub. Həmçinin bu tələbin gözlənilməməsi AJPDQ-nin "Həqiqətə xidmət, dəqiqlik və obyekтивlik" adlı 1-ci prin-sipinin "jurnalistikin ali məqsədi həqiqəti yaymaqdır, obyekтивlik isə əsas peşəkarlıq meyarıdır" tələbinin pozulmasına da səbəb olub. Buna görə də "Azadlıq", "Yeni Müsavat" qəzetlərinə və "Azpolitika.info" saytına Azərbaycan Mətbuat Şurası tərefindən xə-bərdarlıq edilir. Komissiya həm bu KİV-ləri, eləcə də müraciətdə adı çəkilməyən, ancaq oxşar yazıların verildiyi digər media orqanları materiallarında ölkə qanunvericiliyinə tələblərinə riayet etməye çağırır, onlara cəmiyyətdə çəşqinqılıq yaratma ehtimalı yüksək olan, ədalət mühakiməsinin, bu və ya digər məsələ ilə bağlı yekun qərarına təsir göstəre biləcək məqamları gündəmə getirməkdən uzaq durmağı, yaradıcılıq nümunələri hazırlayarken həssas davranışları tövsiyə edir.

Pan Gi Mun: Ebola virusu ilə mübarizə üçün bir milyard dollar lazımdır


Ebola virusunun Qərbi Afrikada sürətlə yayılmasından narahatlılıq keçirən BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq ictimaiyyəti bu təhlükəli xəstəliklə mübarizə üçün bir milyard dollar ayrımaq çağırıb. AzərTAc xəber verir ki, Pan Gi Mun New Yorkda keçirilən mətbuat konfransında bildirib ki, Ebola geniş məqyaslı qlobal problemdir və tecili cavab tədbirləri tələb edir. "Onlarla ölkə bu ölümçül virusla mübarizəde həmrəylik gösterdi, müyyən tədbirlər gördü, ancaq bunlar kifayət etmir. Bize daha çox həkim, tibb bacıları, avadanlıq, müalicə mərkəzləri və xəstələrin evakuasiya vasitələri tələb olunur. Men beynəlxalq ictimaiyyəti 1 milyard ABŞ dolları ayırmaya çağırıram. Yalnız bu halda dekabrın 1-dək virusun yayılma sürətini azalda bilərik", - deyə o bildirib. Ebolaya qarşı mübarizədə çoxsaylı həkim və könüllünün çalışdığını qeyd edən BMT-nin baş katibi deyib: "Biz səmərəli və birlikdə işləsek, Ebolaya qalib gəla bilərik."

ATVspor Azerspace-1 peykinin resurslarından istifadəyə başladı

Sentyabr ayından etibarən Türkiyənin ATV kanalının nəzdində fəaliyyətə başlayan ATV spor kanalı Azerspace-1 telekommunikasiya peykinin tutumlarından istifadə etməyə başlayıb. Adından da göründüyü kimi yeni yaradılmış kanal idman yarışlarının yayımı üzrə ixtisaslaşmış və Türkiyədə keçirilən bütün idman oyunlarını milli peykimizin resurslarından yararlanaraq yayımlayır. Kanal rəhbərliyi Azerspace-1 peykinin yayım keyfiyyətlərindən razı qaldığını və iş birliyinin uzunmümlü olacağını əmin olduğunu bildirmişlər. Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərefindən idarə edilən Azerspace-1 peyk 46° Şərqi uzunuğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərqi, Qafqaz və Mərkezi Asiya regionlarını əhatə edir.

Bakı 2015 Avropa Oyunları Dağ Velosipedi sınaq yarışı keçirəcək

Bakı 2015 Avropa Oyunları bu həftəsonu Dağ Velosipedi sınaq yarışına ev sahibliyi edir. Bu, gələn il keçiriləcək möhtəşəm tədbirə hazırlıqlar seriyasının sonuncu mərhələsidir. Yarış Dağ Velosipedi Veloparkında keçiriləcək. Rəqiblər tamamilə yeni tras üzrə iki günlük telim sessiyası keçidkən sonra tədbirbaşlayacaq. Ümumilikdə, 8 milleti təmsil edən 9 komanda 18 oktyabr şənəbə günü həyəcanverici yarışda iştirak etməyə dəvət edilib. Bakı 2015-in idman şöbəsinin direktoru cənab Pirs O'Kallahan demişdir: "Dağ Velosipedi sınaq yarışı ilk Avropa Oyunlarına doğru düzgün yolu tutduğumuza əmin olmaq üçün ideal fürsətdir. Yarışık önce tehlükəsiz, lakin eyni zamanda sürətli və idmançıları sınağa çəkəcək şəkildə tərtib olunub, odur ki, bizi iki məşq günü və bir yarış günü xeyli həyəcan və sürpriz gözləyir. Mükəmməl sınaq tədbiri üçün bütün komandanları Bakıda salamlamaşıbsızlıkla gözləyirik.




Biz eminik ki, velosipedçilər Dağ Velosipedi Veloparkını çox bəyənəcəklər və tədbir bizim komandamızın təcrübəsi baxımından Avropa Oyunlarına hazırlaşmağımız üçün çox faydalı olacaq." Test tədbirində Azərbaycan, Gürcüstan, Yunanistan, Livan, Rusiya, İsviçre, Türkiye və Ukrayna velosipedçiləri yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində Yarışın C3 sinfinə aid olduğu qeyd edilib. Tədbir Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərefindən Azərbaycan Velosiped idmanı Federasiyası ilə birlikdə təşkil edilir. Sıçrayış, körpü, bir zolaqlı yol, sildirimi eniş və yoxuş bölmələri kimi bir neçə texniki xüsusiyyəti olan tras 4.1 kilometr təşkil edir. Yarışda cəmi 29 idmançı öz ölkəsini təmsil edəcək. Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: "Bizim Dağ Velosipedi tədbirimiz ilk Avropa Oyunlarının önemli məqamlarından biri olacaq, odur ki, bu həftəsonu keçirilecek sınaq yarışı həm velosipedçilər, həm də bizim təşkilatın gələn ilə hazırlığı baxımından özünü sınaması üçün böyük fürsətdir. Bu il keçirilən Avropa Ritmik Gimnastika Çempionatı və Gənclərin Atletika üzrə Avropa Olimpiya Sınaq Yarışlarından sonra, bu sınaq yarışı bizim sistem və strukturlarımızı bir daha test etməyə, bizə 2015-ci ilin iyun ayında qitənin ən yaxşı idmançılarına ev sahibliyi etmək üçün daha yaxşı hazırlanmağa imkan verəcək". Bakı 2015-də, Velosiped idmanının 4 bölməsi üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiyaya reytinq balları verilecek.



Qırğızistanda Azərbaycan Musiqi Günü keçirilib

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin dəstəyi ilə bu ilin oktyabr ayının 15-də Qırğız Respublikasının Abdilas Maldibayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan musiqisi günü keçirilmişdir. Ağzınacan tamaşacılarla dolu olan nəhəng salonda Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, bəy-nəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyanlılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilciləri, soydaşlarımız əyleşmişdilər. Qırğız



Respublikasının A.Maldibayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Timur Salamatov tədbiri açaraq, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin son vaxtları iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürün bildirmişdir. Sonra Qırğız Respublikası Mədəniyyət, Informasiya və Turizm nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov çıxış etmişdir.

A.Tekeşov növbəti dəfə belə böyük tədbirin Bışkekde keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqələdə və Selahiyətli səfiri Hidayət Orucova təşəkkür edərək, Azərbaycan ilə Qırğızstan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə ona Qırğız Respublikası Mədəniyyət, Informasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim etmişdir. Sonra Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqələdə və Selahiyətli səfiri Hidayət Orucov çıxış edərək, mükafatın onun üçün gözlənilməz olduğunu və bunun dərin təşəkkürünü bildirmişdir. Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin siyasetinin prioritet istiqamətlərindəndir. Son zamanlarda həm Azərbaycanda, həm də



Qırğızstanda bir çox maraqlı humanitar birgə tədbirlər keçirilməkdədir. Belə tədbirlərin təşkil olunması qardaş xalqları daha da yaxınlaşdırır.

Bu axşam baxacağımız "Arşın mal alan" operettası həm yaşlı, həm də cavın nəsil arasında çox sevilir, çünkü bütün nəsillər üçün yaranmış unudulmaz bir incidir. 101 il bundan əvvəl - 1903-cü ildə hələ Peterburg konservatoriyasının tələbəsi olarkən Üzeyir Hacıbəyov "Arşın mal alan" operettasını yazmışdır və elə həmin ildə də bu operetta Bakıda Zeynalabdin Tağıyev adına teatrda səhnəyə qoyulmuşdur. Bu əsər 76 ölkenin 187 teatrında səhnəyə qoyulmuşdur. Onun əsasında hələ 1945-ci ildə çəkilmiş film isə 136 ölkədə göstərilmişdir. Bütün müsəlman şərqində Üzeyir Hacıbəyov ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisidir. 1908-ci

premyerası keçirilmişdir. Tamaşanın quruluşçu-dirijoru - Qırğız Respublikasının xalq artisti Jumakadir Kanimetov, quruluşçu-rejissor - əməkdar artist Sapar İsmailov, quruluşçu-balet-meysteri - Berdali Pomankulov, quruluşçu-xormeysteri - Karaqul Tilənçiyevdir. Əsərin liberettosunun tərcüməçisi - Uzakbay Abdukaimovdur. "Arşın mal alan" operettasının ifaçıları istedadlı gənc qırğız vokalçılardır. Gülcöhə rolunda - Gülnur Niyazbayeva, Əskər rolunda - Stalbek Junuşaliyev, Süleyman rolunda - Nurciqit Asanov, Sultan bəy rolunda - Qırğız Respublikasının əməkdar artisti Kayınbek Kusakov, Asya rolunda - Kunduz Karıppayeva, Telli rolunda - Salıyma Mamatova, Veli rolunda - Almazbek İstambayev çıxış etmişlər. Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə etmişdir. Tamaşa bitəndə salonda uzun müddət alqış sədaları səslənmişdir.

Ana sevgisi, vətən sevgisi...

Gənc yazar Yunes Qaraxanov



yənincə başlayıb. Gənc şairin təmiz və ülvil ilahi düşüncələrlə, bəşəri hissələr yazılan, yurdsevərlik duyguları sonsuz məhəbbətlə tərennüm olunan şeirlərdən oxucu, sözün həqiqi mənasında böyük mənəvi zövq alır. Şeirlər səni elə bil ki, ağuşuna alır, doğma vətənə sevgi, ilahi məhəbbət barədə gözəl duygular yaradır. Gənc şairin bu gün sizə təqdim edəcəyimiz iki şeiri də, müqəddəs ana duyguları barədə gözəl hissələr oyadır. Digər şeirdə isə, gənc şairin vətənpərvərlik hissələri gözəl misralarla təcəssüm olunur.

Ana

Anadır- dünyada müqəddəs insan,
Anadır- övlad üçün alışib yanan.
Anadır- dəndlərə dözüb dayanan,
Anasız dünyanın yoxdur dəyeri,
Ananın hər zaman görünər yeri.

O, sönməz günəşdir, daim nur saçar,
Düşmən şöləsindən kor olub qaçar.
Ondadır cəsərət, ondadır vüqar,
Anasız dünyanın yoxdur dəyeri,
Ananın hər zaman görünər yeri.

Həyatda çox zaman gülməyib üzü,
Ağarış saçları, qırışib üzü,
Laylası məlhəmdir, qidakır südü,
Anasız dünyanın yoxdur dəyeri,
Ananın hər zaman görünər yeri.

Əyilməz nə dosta, nədə ki yada,
Övlad üçün özünü veribdir bada.
Yunisəm, anam üçün olsun can fəda,
Anasız dünyanın yoxdur dəyeri,
Ananın hər zaman görünər yeri.

Bu dərdə dözmək olmur

Məni yaman incidir,
Qəlbimi hər an didir.
Bu dərd vətən dərdidir,
Bu dərdə dözmək olmur.

Düşmən bizə çəkdi dağ,
Parçalandı bu torpaq.
Qan ağlayır Qarabağ,
Bu dərdə dözmək olmur.

Oğul yası, ər yası,
Tutan ana-bacı var.
Nakam qalib arzusu,
Bu dərdə dözmək olmur.

Həyat zalim, amansız,
Neçə-neçə oğul qız.
Böyüyüblər atasız,
Bu dərdə dözmək olmur.

Namus pulla satılır,
Vicdan yerə atılır.
Şərəfimiz tapdanır,
Bu dərdə dözmək olmur.

Cox batmışaq günaha,
Yalvarıram Allahı.
Oyanaq, bəsdir daha,
Bu dərdə dözmək olmur.

Marlen Muryerin erməni lobbisinin təsiri altındadır

"Bunlardan sonra təbii ki, Fransanın vasitəcilik missiyasının üzərində kifayət qədər ciddi şübhələr yaranır"

Məlum olduğu kimi oktyabrın 27-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransa prezidenti François Ollandın vasitəciliyi ilə Azərbaycan və Ermənistən prezidentlərinin görüşü keçiriləcək. Nəzərdə tutulan görüş ərefəsi Fransanın Burk-Le-Valansa şəhəri Marlen Muryerin işğal altında olan Dağlıq Qarabağa səfər etdi. Bu Fransanın münaqişənin həllinə ikili yanaşığının göstəricisi kimi dəyərləndirilir. Söhbət etdiyimiz politoloqlar M.Muryerin işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsini onun erməni lobbisinin təsiri altında olması ilə əlaqələndirdilər.

Politolog Elçin Mirzəbəyli:



- Fransa Senatının nümayəndələrinin Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qeyri-qanunidir. Bu müstəqil dövlətin ərazisinin kobud şəkilde pozulmasıdır. Eyni zamanda, separatçı rejim ilə qeyri-qanuni əlaqələr demekdir. Bütün bunlardan sonra təbii ki, Fransanın vasitəcilik missiyasının üzərində kifayət qədər ciddi şübhələr yaranır. Onsuz da Fransanın bu güne qədər yürütüldüyü siyaset və erməni diasporunun təsiri altında Fransa siyasetçilərinin atlığı addımlar prinzip etibarilə Fransanın vasitəcilik missiyasını onsuz da şübhə altına aldı. Bu kimi davranışlar şübhəsiz ki, prinzip etibarilə Fransanın bir vasitəçi kimi neytrallığının kölgə altına alır. Ona görə də, hesab edirəm ki, qeyri-qanuni əməllərin qarşısının alınması ilk növbədə Fransa üçün nüfuz məsələsinə çevriləməlidir.

Politolog Elşad Mirbəşiroğlu:

- Fransa prezidentinin vasitəciliyi ilə Azərbaycan və Ermənistən prezidentlərinin görüşü ərefəsi Fransanın şəhəri Marlen Muryerin Dağlıq Qarabağa səfər etmesi neqativ hal kimi qiymətləndirilməlidir. Çünkü Azərbaycan ərazilərinə rəsmi şəxsin Azərbaycanın icazəsi olmadan səfər etməsi demək olar ki, ikili standartların olmasından xəber verir. Ümumiyyətə, Azərbaycan və Ermənistən prezidentlərinin bu görüşü nəzərdə tutulmamış olsayıd belə Azərbaycan ərazilərinə edilen bütün səfərlər Azərbaycanın icazəsi əsasında aparılmalıdır. Bu baxımdan, M.Muryerin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi Fransanın bu məsələyə ikili yanaşmasına dələlat edir. Onsuz da Ermənistən əvvəl-axır işğal altında olan torpaqları azad etməyə məcbur olacaqdır. Çünkü o torpaqlar Azərbaycana aiddir.

GÜLYANƏ

Mingəçevirdə şəkərli diabetdən əziyyət çəkənlər üçün yeni tibb müəssisəsi istifadəyə verilib

Mingəçevir Ümumsağlılıq və Endokrinologiya Mərkəzinin açılış mərasimi keçirilib. AzərTAc xəbər verir ki, Mingəçevir şəhərində və ətraf rayonlarda şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün inşa edilən yeni tibb müəssisəsinin açılışında çıxış edən Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri, Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin elmi rehbəri, professor Valeh Mirzəzadə mərkəzin fealiyyəti barədə geniş məlumat verib. Bildirib ki, müasir avadanlıqlarla təchiz edilən bu mərkəzdə şəkərli diabetdən əziyyət çəkənlərə yardım göstərilecek. Burada kardioloji və laborator bölmələr də mövcuddur. Mərkəzdə yaradılan tədris otağında xəstələrə təmənnəsiz maarifləndirici məlumatlar da veriləcək.

Valeh Mirzəzadə qeyd edib ki, hələ 10 il əvvəl insanlar arasında şəkərli diabet xəstəliyinə nadir hallarda təsadüf edilirdi, hazırda bu xəstəliyi haqlı olaraq əsrin epidemiyası adlandırırlar. Çünkü dünyada bu xəstəlikdən əziyyət çəkən insanların sayı ilbəil çoxalır. Şəkərli diabet hər il dünyada minlərlə insanın ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərdən biridir. Məlumatə görə, hazırda Azərbaycanda təxminən 170 min şəkərli diabet xəstəsi var. Sonra tibb müəssisəsinin açılışını bildirən rəmzi qızılı lent kəsilib və yeni səhiyyə ocağında xəstələr üçün yaradılan şəraitle tanılıq olub.

Ermənistən müxalifəti Sarkisyana xəbərdarlıq edib Əks halda mitinqlər davamlı halda olacaq

Artıq ötən ayın sonunda mitinqlərə başlayan Ermənistən müxalifəti daha geniş vüsət alıb. Ermənistən mətbuatının yazdığına görə budəfəki mitinqlər və tələblər də öncəkildən fərqlənmir. Çünkü artıq 10 ildən çoxdur ki, erməni əhalisi Sarkisyan rejiminə döza bilməklərini və ölkəni tərk etməklə birdəfəlik Ermənistən xəritədən silinəcəyini yazırlar: "Keçirilən mitinqlərdə müxalifət liderləri bəyan edirlər ki, qeyri-legitim Sarkisyan iqtidarı qeydşərtəsiz hakimiyyəti tərk etməli, oliqarxlardan bu günə qədər xalqın əlinən oğurladıqları sərvətlərini xalqa da təhvıl verməlidirlər".

Levon Ter-Petrosyan: "Ermənistən Avrasiya İttifaqına tamhüquqlu üzv kimi yox, "alçaldılmış təbəə" kimi daxil olur"

Ermənistən keçmiş prezidenti Levon Ter-Petrosyan ölkədə geniş vüsət alan mitinqlərin səbəbini açıqlayaraq bildirib ki, növbədən kənar prezident və parlament seçkilərinin keçirilməsi və Seçki Məcəlləsinin dəyişdirilməsi tələb edilir: "Sarkisyan bu güne kimi ağıllı nə bir addım atıb, nə de özüne dövlətlər arasında bir imic qəzanıb".

Levon Ter-Petrosyan həmçinin bildirib ki, Sarkisyanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciət erməni xalqının hidatına səbəb olub: "Sarkisyan bu məsələdə ona görə tələsir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır. Çünkü Ermənistən ittifaqa tamhüquqlu üzv kimi yox, "alçaldılmış təbəə" kimi daxil olur. Serj Sarkisyan Avrasiya İttifaqına tələsik daxil olmaq və prezident Putinin reğbətini qazanmaq xətrine istənilən güzəştə, Rusyanın təklif etdiyi istənilən sənədi şərtəsiz qəbul etməye, istənilən təhqiri həzm etməyə hazırlır. O, qaz müqaviləsini köləcəsine susaraq qəbul etdi. Gömrük İttifaqına daxil olmaq üçün bir həftə ərzində lazımi sənədləri qəbul etdi, bu ittifaq çərçivəsində dəfələrlə alçaldı. Nazarbayevin Qarabağla bağlı Astandakı bəyanatı isə son alçalma oldu. Sarkisyan üçün bu bəyanat gözlənilməz oldu və Ermənistən cavabı çıxdan hazır olsa da, o, Nazarbayevə cavab verə bilmedi. Bu məsələni Lukaşenko da, Nazarbayev də ötən il oktyabrın 25-də Minskdəki sammitdə qaldırmışdır. İki gün keçəndən sonra uzaqdan-uzaqla lovğalıqla "bəyanat xoşagələn və düzgün deyildi" deyəndə daha da alçaldı və güləmli vəziyyətə düşdü. Amma bunu yerində deməyə risk etmədi. Nə qədər ki, ölkəni Serj Sarkisyanın başlılıq etdiyi rejim idarə edir, Ermənistən vaxtaşırı belə təhqirlərə məruz qalacaq".

1700-ə yaxın müxalifətçi gecəni etiraz aksiyaları ilə keçirib

Serj Sarkisyanın tabe olan güclər isə bu kimi mitinq tələblərini qanunsuz adlandıraqla onun iştirakçılarının məsuliyyət daşıdığını bildirib. Mitinqin təşkilatçılardan "Aykakan Jamanax" qəzeti rəhbəri Nikol Paşinyan deyib ki, mitinq sakit keçib, yeganə problem sərt hava şəraitli olub. Belə ki, bütün gecəni güclü yağış yağıb. Buna baxmayaraq, müxalifətlər meydani tərk etməyiblər. N.Paşinyanın bildirdiyinə görə, təxminən 1700 adam bütün gecəni meydanda qalıb və yalnız səhər açılanda palṭalarını dəyişmək üçün evlərinə gediblər. Eyni zamanda bildirilir ki, bütün çətinliklərə baxmayaraq, xalq hətta soyuq hava şəraitində də müxalifət liderləri ilə ciyin-ciyinə Sarkisyan rejiminə qarşı çıxış etməyə hazırlırlar.

Erməni deputatdan Sarkisyana 100 il həbs tələbi

Ermənistən parlamentində müxalifətçi Erməni Milli Konqresinin fraksiya rəhbəri Aram Manukyan Sarkisyan 100 il həbs tələbi ilə çıxış edərək bildirib. Ermənistən iri kimya zavodu "Nairit"in Rusiyanın "Qazprom" şirkətinə verilməsi barədə danışan deputat deyib: "Məgər "Nairit"in 40 milyon dollar borcunu heç cürə ödəmək mümkün deyil? Buna görə müəssisəni satmaq lazımdır? Onun iri ərazisində pomidor-xiyar əkməklə borcları vermek olar. Bəlkə istehsalı bərpə edək? Kim size icazə verib ki, ölkə üçün vacib olan müəssisəni satasınız? "ArmRosqazprom"un səhmlərinin 20 faizini, hidroenergetika aktivlərini kim satdı?" Beləliklə, "Sarkisyan, çıx get!" şüarı ilə çıxış edən müxalifət hakimiyyət uğrunda savaşın davamının olacağını bildirib. Bu isə, Ermənistəndə növbəti hakimiyyət çevrilişinin yaxın günlərdə baş verəcəyindən xəbər verir.

A.SƏMƏDOVA



“Müxalifətin proporsional seçki ideyası realşa bilməz”

Mais Səfərli: “Müxalifət partiya təmsilçiləri cəmiyyətdə öz dayaqlarını itiriblər”

Bu günə qədər müxalifət partiya sədrleri düşdük-ləri böhranlı vəziyyətdən çıxməq üçün müxtəlif ideya və təkliflərlə çıxış ediblər. Amma bu cür ideyalar cəmiyyət tərəfindən rədd edilib. Çünkü irəli sürülən ideyaların arxasında məkrli məqsədlər dayanıb. Müxalifətin proporsional seçki sisteminin tətbiq edilməsi ilə bağlı təkliflə çıxış etməsi, hətta bununla bağlı dövlət qurumlarına müraciət etməsi ictimai rəydə anormal təklif kimi də-yərləndirilir.

“Yurdaş” partiyasının sədri Mais Səfərli “Ses” qəzətinə açıqlamasında bildirdi ki, Azərbaycanda həm proporsional, həm də majoritar seçki sisteminən istifadə olunmuşdu: “Sonradan Azərbaycan majoritar seçki sistemi keçdi. Bu sistemin böyük üstünlükləri var. Çünkü Azərbaycan bir o qə-



dər də böyük bir ölkə deyil ki, orada proporsional seçki sistemindən istifadə olunsun. Majoritar sisteminde keçirilən seçkilər indiki şəraitdə çox məqbuldur. Neyə görə? Ona görə ki, konkret seçki dairəsində namizədliyini irəli sürən şəxsləri həmin dairənin era-zində yaşayan insanlar daha yaxşı tanıyırlar, nəinki partiya siyahılardan təmsil olunan şəxsləri. Bu baxımdan, majoritar seçki sistemi daha düzgün-

dür. Amma müxalifət düşərgəsini təmsil edən partiyaların yenidən proporsional seçki sisteminin tətbiq edilməsi ilə bağlı təkliflə çıxış etmesi başqa məsələlərlə bağlıdır. Çünkü müxalifət partiya təmsilçiləri cəmiyyətdə öz dayaqlarını itiriblər. Yəni onların tanınmış xalq arasında hörməti olan namizədləri yoxdur ki, gedib majoritar qaydada seçkilərdə iştirak etsinlər. Ona görə də, müxalifət təmsilçiləri bu məsələni gündəmə gətirərək bu cür ses-küy salırlar. Ümumiyyətlə, bugünkü müxalifət ne isə bir problem tapıb, onu qabardaraq gündəmə qalmaqla məşğul olmaq isteyir. Çünkü bunların başqa bir fəaliyyəti yoxdur ki, məşğul olsunlar. Demək olar ki, bunlar normal fəaliyyətlə məşğul olmaq qabliyyətinə malik deyillər. Bunun da səbəbi onların özleri ilə bağlıdır”.

GÜLYANƏ

MÜSAVATA XƏYANƏT EDƏN KİMDİR?

İsa Qəmbərin “parçala və hökm et” şüarı partiyaya da sirayət edib

Müsavatın eks-başqanı Isa Qəmbərin uzun illərdir ki, radikal düşərgədə “parçala və hökm et” şurəni gerçəkləşdirməsindən sonra, həmin şurən nəhayət ki, Müsavat partiyasının özünə də sirayət edib. Əslində, bu sırayət bir neçə ildir ki, adıçəkilən təşkilatda mövcuddur. Partiya-nın şinəlindən çıxmış çoxlu sayıda müsavatçı artıq onun üzvü deyillər. Ya ayrı-ayrı siyasi təşkilatlara transfer edilən, ya da fərdi-siyasi fəaliyyətlə məşğul olan istəfa vermiş müsavatçıların sayı onlarıdadır!

Adı narazıları belə bir araya toplaya bilməyən Arif Hacılı bütövlükdə partiyani necə idarə edəcək?

Bu arada Müsavat partiyasının bütövlükdə bir rayon təşkilatının (Tovuz-R.) qrup halında istefasını da buraya aid etmek mümkündür. Lakin ne qədər maraqlı görünse də, düşərgədəki bir çox siyasi təşkilatların, qurum ve birləşmələrin parçalanmasında, yerli-dibli iflasa uğradılmasında əsas bəiskar olan Isa Qəmbərin en yaxın adamı hesab edilən yeni başqan Arif Hacılı partiyadaxili avtoritar rejimin mövcudluğunu bir kənara qoyaraq, oradan istəfa verənləri xəyanətkar kimi qələmə verib. Məsələ ondadır ki, Arif Hacılı qurultaydan sonra onun nəticələrinə etiraz edərək, təşkilatdan istəfa verənləri “xəyanətkar” adlandırb. O özünün facebook səhifəsində yazıb: “Irəli sürükləri arqumentlərdən asılı olmay-



raq Müsavat partiyasını tərk edənlər müsavatçılığı, Rəsulzadənin ruhuna, bu ağır dövrə Müsavatda qalib fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilərlər!”

Bu zaman belə bir arqumentli sual yaranır ki, əcəba, partiyanın qurultayında, meclis üzvlüyüne seçkilərində ədalətsizliyə, tərəkeşliyə, demokratik seçki mühitinə zərər vurmağa bəis olan Arif Hacılı özü kimdir? Məgər Arif Hacılı istəfaya gedən müsavatçıları bir araya toplayaraq, onların şikayətlərini dinləməyə də özündə güc təpə bilməyib? Yaxud adı narazıları belə bir araya toplaya bilməyən Arif Hacılı bütövlükdə partiyani necə idarə edəcək? Bax, məsələ də ondadır ki, istə Isa Qəmbərin, istərsə də özünün və yaxın ətrafinin parçalayıçı mövqeyini pərdə arxasında gizlədərək, narazıların istəfalarını gündəmə çıxarıb, onları xəyanətkar adlandırmaşı hansı əsasa söylə bilər?

“Adını qoymum

özgəyə, səni də yana-yana” prinsipini ön götürən Arif Hacılı çulunu sudan quru çıxarmağa çalışır”

Gelin daha bir uzaqda olmayan olayı xatırlayaq. Müsavatda gənclər təşkilatına keçirilən seçkilərdəki pozuntular, önceki seçkilərin nəticəsi ləğv olunaraq, yenidən seçkilərin keçiriləsi və həmin seçkilərdə məhz Arif Hacılının adamının seçilməsi hansı xəyanətə yazılmalıdır? Ümumiyyətdə isə məsələ aydınlaşdır. Məsələ aydınlaşdır ki, “adını qoymum özgəyə, səni də yana-yana” prinsipini ön götürən Arif Hacılı çulunu sudan quru çıxarmağa çalışır. Amma o, buna nail olana qədər onun gözündə xəyanətkar qismində görünəcək çox insan hələ bu partiyanın səlahiyyətində qalacaqlar.

Mübariz QULİYEV

Müsavatın qurultayı rüsvayıcı nəticələr yaratdı

Müsavatın sentyabrın 27-də keçirilmiş son qurultayından sonra partiya daxilində yaranan qarşidurma getdikcə daha da qızışır. Arif Hacılının Isa Qəmbərin yerinə başqan seçiləsi, seçki prosesindəki yol verilən qanunsuzluqlar, istəfalar, partiya funksionerlərinin bir-birilərini qarşılıqlı ittiham etmələri Müsavatda vəziyyəti daha acınlıqla edib. Məsələ o həddə çatıb ki, arṭiq A.Hacılının başqanlıqdan getməsi və yeni seçkilərin keçirilməsi gündəmdədir. Məhz bu tələbələ Müsavat funksionerləri çıxış edərək yeni seçkilər keçirilməyəcəyi təqdirdə partiyadan istəfa verəcəklərini bildiriblər. Bu vaxta kimi baş tutan istəfalar da məhz bu səbəbdən arṭıq onlarla Müsavat üzvü partiyadan uzaqlaşış, Tovuz rayon təşkilatı isə tam tərkibdə istəfa verib. Qubad İbadoğlu və onun tərəfdarları ilə İ.Qəmbərin, A.Hacılının tərəfdarları arasındaki mübahisələr, qarşılıqlı ittihamlar partiyani tamamilə parçalayıb de-sək, yanılmarıq.



AXC hakimiyyəti zamanı kənd təsərrüfatı naziri işləmiş Tofiq Hüseyinli (Qara Tofiq) də artıq Müsavatdan istəfa verdiyini bəyan edib. Qurultaydakı yeni başqan seçimi Müsavatın uzun illərdən bəri tanınmış insanları bele, seçim qarşısında qoyub. Qalib tərəf proseslərin bu yöndə getməsində məglub tərəfi qısayır. Məglub tərəf, Qubad İbadoğlu və onun namizədliyini dəstəkləyən, həm də müsavatçılar arasında kifayət qədər nüfuzu olan Vurğun Əyyub isə tərəfdarlarını partiyadan istəfa verməməyə çağırıllar. Ancaq bu çağırış yersiz görünür. Çünkü V.Əyyub bir neçə gün əvvəl Q.İbadoğlunun tərəfdarlarını seçkiyə etiraz əlaməti olaraq istəfa verməyə çağırılmışdı.

Müsavatda vəziyyət o qədər gərginləşib ki, başqan A.Hacılı metbuatin suallarından yayın, istəfalarla münasibet bildirmir. Çünkü seçkidən dərhal sonra onun “Müsavatda heç bir istəfa olmayıacaq” proqnozu özünü doğrultmadı. Bu, həm də A.Hacılının səriştəsizliyini sübut etmiş oldu. Müsavat partiyasının başqanı Arif Hacılı təşkilatdan istəfa verənlər barədə Facebookda qısa status paylaşmaqla kifayətlenib: “Irəli sürükləri arqumentlərdən asılı olmayaraq Müsavat partiyasını tərk edənlər müsavatçılığa, Rəsulzadənin ruhuna, bu ağır dövrə Müsavatda qalib fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilərlər!” Göründüyü kimi, A.Hacılı da öz növbəsində Müsavatdan istəfa verənləri xəyanətdə suçlayıb. Müsavatda bu gərginliyi səngitmək, kütləvi istəfaların qarşısını almaqdan ötrü çıxış yolu aranır”.

Bir qrup müsavatçı da sosial şəbəkələrdə Isa Qəmbərin yenidən başqanlığı qayıtmayı çağırışını ediblər. Onlar bildirirlər ki, Isa Qəmbər razılığını verməli və fövqələdə qurultay keçirilməlidir. Lakin əldə olunan informasiyaya görə, bu məsələ hələ bir həftə önce A.Hacılı ilə İ.Qəmbər arasında müzakirə olunmuş. A.Hacılı bildirib ki, yeni seçkilər keçiriləcəyi təqdirdə partiyadan istəfa verəcək.

Müsavat partiyası gənclər təşkilatının fəal üzvü Səbəhi Məmmədov sosial şəbəkələrdə yazdığı statusda bildirib ki, Tovuz rayonunun tam tərkibdə istəfaya getməsi bu tipli yegane hal olmayacağı: “Böyük ehtimalla Qaradağ rayon təşkilatı da tam tərkibdə istəfaya hazırlaşır. Əgər belə olmayıncı istəmirlərse, Müsavat rəhbərliyi bir dildə danışın, bizləri aldatma-sın. Biz kimin başqan seçildiyini hələ də bilmirik”. Samir Feyruzov

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində dövlət-uşaq siyasetinin əsas istiqamətləri

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin hər zaman həssaslıqla yanaşlığı sahələrdən biri olmuşdur.

Azərbaycan Respublikası uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq müqavilələrə qoşulmuş və milli qanunvericilik bu sahədə təkmilləşdirilmişdir. Təqdirəlayiq hələdə ki, ölkə rəhbərliyi uşaqların hüquqlarının müdafiəsinə və problemlərinin həllini daim diqqət mərkəzində saxlaysırdı. Uşaq hüquqlarına dair qanunvericilik aktlarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, uşaq hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə bir sıra dövlət programlarının qəbul edilməsi də, məhz ölkəmizdə həyata keçirilən demokratik islahatların məntiqi nəticəsidir.

Azərbaycan Respublikası Prezidenti dövlət idarəetmə sistemində aparılan islahatların davamı olaraq, idarəetmə strukturunun təkmilləşdirilməsi və onun müasir tələblərə uyğun qurulması məqsədilə respublika Konstitusiyasının 109-cu maddəsinin 7-cə bəndini rəhbər tutaraq imzaladığı 6 fevral 2006-ci il tarixli Fərmanı əsasən AR Qadın Problemləri üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun əsasında AR Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Azərbaycan Respublikasının Aile Məcəlləsində valideynlərin və uşaqların hüquqlarının müdafiəsi problemlərinə də xüsusi yer ayrılmışdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa görə, 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti elədə etməyen şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiye almaq, valideynlərin qayğılarından istifadə etmek, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiye olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətine hörmət olunması hüququna malikdir. Nikahın pozulması və ya etibarsız sayılması nəticəsində valideynlər ayrı və ya müxtəlif dövlətlərdə yaşadıqlarda, uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Nikahın pozulması və ya etibarsız sayılması nəticəsində valideynlər ayrı və ya müxtəlif dövlətlərdə yaşadıqlarda, uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşaqın hüquqları və qanuni menafələri pozulduqda, o cümlədən valideynləri uşaqın təhsil-tərbiyəsi üzrə vəzifələrini yerinə yetirəndək və ya velideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra həkimiyəti organlarına, 14 yaşına çatdıqla isə məhkəməyə müraciət etmek hüququna malikdir.

Qanuna görə valideynlər uşaqlarını saxlamağı borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyn himayəsindən məhrum olunan və tərbiye, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində yerləşdirilən uşaqların valideynlərdən də aliment tutulur və həmin müəssisələrin hesabına keçirilir.

Azərbaycan Respublikası uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyaların iştirakçısıdır. 2 sentyabr 1990-ci ildə qüvvəye minmiş "Uşaq hüquqlarına dair" BMT Konvensiyası 41 maddədən, içtimai maarifləndirmə və təhsil haqqında 1, bu Konvensiyaya nəzarət edilməsinə,

onun ratifikasiyasına və tətbiqinə dair 12 maddədən ibarətdir. Digər beynəlxalq insan hüquqları müqavilələri ilə müqayisədə "Uşaq hüquqları haqqında" Konvensiyani daha çox ölkə ratifikasiya etmişdir. Konvensiyani ratifikasiya edən dövlətlər yaşı 18-dən aşağı olan insanların onlara təsiri olan qərarların qəbulunda iştirak etmək, sağ qalmaq və zərərlə hərəkətlərdən qorunmaq hüququna hörmət etmək öhdəliyi götürür. 4-cü maddədə göstərilir ki, bu konvensiyani qəbul edərkən iştirakçı dövlətlər onu həyata keçirmek üçün bütün lazımi tədbirləri görecəklər. Sənəddə, həmçinin qeyd olunur ki, uşaqlar azyaşlı olduğundan, müstəsnə qayğı və müdafiə ehtiyacı olan müvafiq hüquqlara malik müstəqil şəxsiyyətlərdir.

Müxtəlif hüquqi sistemlər və mədəni dəyərlər üzərində qurulmuş konvensiya alver predmetinə qeyrilməsi mümkün olmayan standartların və öhdəliklərin razılışdırılmış toplusudur. Konvensiyada, harada olmasından asılı olmayaraq və heç bir ayrıseçkilik qoyulmadan bütün uşaqların malik olunduları esas hüquqlara yer ayrılmışdır ki, bunlar da aşağıdakılardan ibarətdir: sağ qalmaq hüququ; hərtərəfli tam inkişaf etmək hüququ; zərərlə təsirlərdən, pis rəftərdən və istismar edilmədən qorunmaq hüququ; ailəde, mədəni və sosial həyatda tam iştirak etmək hüququ.

Konvensiyanın iştirakçısı olan dövlətlər bütün fəaliyyətlərini və siyasetlərini uşaqların maraqlarını mütləq şəkildə nezəre almaqla, planlaşdırmağa və həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası "Uşaq Hüquqlarına dair Konvensiyaya Milli Məclisinin 1992-ci il 21 iyul tarixli qərarı ile qoşulmuşdur. Həmin konvensiyanın "Uşaq alverinə, uşaq fahisəlinin qayğı və uşaq pornoqrafiyasına dair" və "Uşaqların silahlı münaqışlərlə celb edilməsinə dair" Fakultativ Protokollarını isə Azərbaycan Respublikası Milli Məclisi 2002-ci il 2 aprel tarixli qanunu ile ratifikasiya etmişdir.

Azərbaycan Respublikası uşaq hüquqları sahəsində həmçinin aşağıdakı beynəlxalq müqavilələrə qoşulmuşdur: uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi barədə Ümumdünya Bəyannaməsi (5 may 1993-cü il); Uşaqların kənd təsərrüfatında işlər buraxılmasının minimal yaş həddi barədə Beynəlxalq Əmək Teşkilatının (BƏT) 10 sayılı Konvensiyası (3 iyul 1993-cü il); Yetkinlik yaşına çatmayanların kömür yüksəlməsi və ya donanmada sobaçı işlənə buraxılmasının minimal yaş həddi barədə BƏT-in 15 sayılı Konvensiyası (3 iyul 1993-cü il); uşaqların və yetkinlik yaşına çatmayanların məcburi tibbi müayinəsi haqqında BƏT-in 16 sayılı Konvensiyası (3 iyul 1993-cü il); uşaqların dənizdə işe buraxılmasının minimal yaş həddi barədə BƏT-in 58 sayılı Konvensiyası (3 iyul 1993-cü il); uşaqların və yetkinlik yaşına çatmayanların sənayedə əməyə yararlığını müəyyən tibbi müayinədən keçirilməsi barədə BƏT-in 77 sayılı Konvensiyası (3 iyul 1993-cü il); işə qəbulun minimum yaş həddi barədə BƏT-in 79 sayılı Konvensiyası (3 iyul 1993-cü il); yetkinlik yaşına çatmayanların sənayedə gecə əməyi barədə BƏT-in 90 sayılı Konvensiyası (3 iyul 1993-cü il) və s.

Konstitusiya Qanununa əsasən, hüquqi dövlətin mühüm prinsiplərinin qorunması sahəsində geniş səlahiyyət verilir. Uşaqın hüquqlarına dair konvensiyaların iştirakçısıdır. 2 sentyabr 1990-ci ildə qüvvəye minmiş "Uşaq hüquqlarına dair" BMT Konvensiyası 41 maddədən, içtimai maarifləndirmə və təhsil haqqında 1, bu Konvensiyaya nəzarət edilməsinə,

yətərə malik ombudsman fəaliyyəti dövründə hüquq və hüquq səlahiyyətlərdən müstəqil və tam həcmidə istifadə edərək, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm nallıyyətlər elədə etmişdir. Qeyd etmək istərdim ki, təsisatımızın həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı bütünlükən insan haqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılması yönəldilmişdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyyini bərpa etdiyindən sonra müstəqil dövlətə xas olan qanunvericilik bazasını formalasdırmaqla əhalinin müxtəlif kateqoriyalarının (uşaq, qadın, əsil, ahl və s. hüquqları) eyni, bərabər dərəcədə təmin olunması hüquq və azadlıqlarının müdafiəsi işinə verilən qiymətin göstəricisidir. Bu gün Azərbaycanda əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm normativ-hüquqi baza yaradılmış və bu istiqamətdə aidiyatı dövlət qurumları tərəfindən məqsədönlü fəaliyyət həyata keçirilməkdədir və cəmiyyətdə hər bir təbəqənin ümumi və özünəməxsus hüquqları ayrıseçkiliyə yol verilmədən tam təmin olunmalıdır.

Əhalinin əksər hissəsi, xüsusən de coxuşaqlı ailələr və köçürülmüş insanlaranca çay-çörəkələ dolanırdılar. ABŞ Konqresinin melum düzəlişi isə tamamilə əsəssiz olmasına baxmayaraq bir çox beynəlxalq və qeyri-hökumət teşkilatlarının Azərbaycana yardım göstərməsinə mane olur. Ermenistandan qovulmuş azərbaycanlı qacqın və məcburi köckünlərinin uşaqlarının çoxu acliq çəkirdilər. Bir parça çörək qazanmaq üçün onlar dərəse getmir, diləncilik edir, 5 digər xidmətlər göstəridilər. Amma Mehriban Əliyevanın da dediyi kimi erkən uşaqlıq-insanın həm ruhi, həm de fiziki inkişafında həllədici məqamdır. Bu elə bir dövrür ki, bu dövrə onun geleceyinin teməli qoyulur. Bununla yanaşı bu, elə bir yaş dövrür ki, bu vaxt uşaq çox zəif, böyükərdən həcəhdən asılı olur.

Hələ 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olundu ki, buna əsasən də uşaqların derisinin rəngindən, sosial veziyətindən, dini mənsubiyyətindən asılı olmayaq yaşamaq, sağlamlıq, təhsil və inkişaf hüququna malikdirlər. Lakin balaca uşaqlar nə konvensiya, nə də ki, öz haqları barədə bir şey bilirlər. Onlar her şəyde böyükərlərə inanır və onlara etibar edirlər, böyükərlər isə heç də həmişə bu etimadı doğrulda bilmirlər. 2010-cu il sentayibrın 27-də Moskova YUNESKO-nun "Millətlərin varlanması" adı altında uşaqların təlim-tərbiyəsi ilə bağlı Ümumdünya konfransı keçirildi. Konfransın işində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı sefiri, Heydər Əliyev Fonduñun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. O, bu məsələ haqda demişdir: "Hətta inkişaf etmiş ölkələrdə belə 10 milyondan çox uşaq sağaldıla bilecək xəstəliklərdən ölürlər. Milyonlarla uşaq tamamailə acliq içerisinde yaşayır, xroniki qida çatışmazlığından əziyyət çəkir, inkişafdan qalırılar. Bu forum - uşaqlara beynəlxalq qayğı və dəstəyin effektiv mexanizmlərini tapmaq üçün real



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

şansdır". M.Əliyeva qeyd etmişdir ki, "erkən təhsil imkanı-yoxsulluqdan çıxmışın və daha yaxşı gələcək şansını elədə etməyin en etibarlı yoludur... Tibbin, pedaqogikanın, psixologyanın və sosiologyanın qoşlaşqandakı tədqiqatlar göstərir ki, eğer uşaq erkən yaşlarından böyükərlər, xüsusən de valideynləri tərəfindən diqqət və məhəbbət görmürsə, sonradan əpənələri vərmişliş şəraitində belə itirilənləri yenidən qazanmaq, bu proseslərin nəticələrini aradan qaldırmak çox çətin olur". M.Əliyevanın sözlərinə görə, keçirilən forum azyaşlı uşaqlara beynəlxalq qayğı və dəstəyin effektiv mexanizmlərini tapmaq üçün real şansdır.

1998-ci il mayın 19-da Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyev 499-1Q sayılı Fərmanı imzaladı. Qanunun birinci fəsli (maddə 3) uşaqlara münasibətdə dövlət siyasetinə həsr olunub. Bu Fərman hər bir uşaqın lazımi maddi-məişət şəraitində böyükəbasaçılıq etməsi və mətərəqqi tələbələrinin təhsil almasının, layiqli vətəndaş kimi formalşamasının təmin edilməsinə yönəldilir. Dövlət siyaseti milli və yerli xüsusiyyətlər nəzərə alınmaq yaradılmış məqsədli uşaq sozial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər".

Qanunun "Uşaq və cəmiyyət" və "Əlverişsiz şəraitə düşmüş uşaqların müdafiəsi" fəsillərinin bəzi maddələri dövlət teminatının qarantı kimi məsələləri ehtiva edir. Həmin maddədə yazılır: "Uşaqlar bərəsində dövlət siyaseti her bir uşaqın zəruri maddi və məişət şəraitində böyükəbasaçılıq təbəyə olunmasının, mətərəqqi tələbələrinin təhsil almasının, layiqli vətəndaş kimi formalşamasının təmin edilməsinə yönəldilir. Dövlət siyaseti milli və yerli xüsusiyyətlər nəzərə alınmaq yaradılmış məqsədli uşaq sozial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər".

Qanunun "Uşaq və cəmiyyət" və "Əlverişsiz şəraitə düşmüş uşaqların müdafiəsi" fəsillərinin bəzi maddələri dövlət teminatının təhsil almasının, layiqli vətəndaş kimi formalşamasının təmin edilməsinə yönəldilir. Dövlət siyaseti milli və yerli xüsusiyyətlər nəzərə alınmaq yaradılmış məqsədli uşaq sozial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər".

Qanunun "Uşaq və cəmiyyət" və "Əlverişsiz şəraitə düşmüş uşaqların müdafiəsi" fəsillərinin bəzi maddələri dövlət teminatının təhsil almasının, layiqli vətəndaş kimi formalşamasının təmin edilməsinə yönəldilir. Dövlət siyaseti milli və yerli xüsusiyyətlər nəzərə alınmaq yaradılmış məqsədli uşaq sozial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər".

Madde 35. Əsil, eqli və fiziki çatışmazlıqları olan uşaqların müdafiəsi

Əsil, eqli və ya fiziki çatışmazlıqları olan uşaqların növbədənəkar, pulsuz və ya güzəştə tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq əlliyyənin qarşısını almaq üçün müvafiq tədbirlər görür.

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Ağcabədi qadını boğub öldürən şəxs həbs edildi

Ağcabədi rayonunda qətl törətmış şəxs tutularaq istintaq cəlb edilib. Baş Prokurorluğunun metbuat xidmətinə Trend-e verilən məlumatın gölü, oktyabrın 8-dən 9-na keçən gecə Gəncə şəhər sakini Əliyeva Səltənet Mədət qızının Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində öldürüləməsi ilə bağlı daxil olan məlumatı əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərefindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyite baxış keçirilib, maddi sübutlar götürüldüb və digər zəruri prosessual herəketlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərefindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımov Aydin Əbülfəz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq zamanı oktyabrın 8-də A.Qasımovun tanışı S.Əliyeva ilə birlikdə öz qohumlarını ziyarət etmək məqsədi ilə Ağcabədi rayonunun Pəriogullar kəndində yaşayış dayısığılə qonaq gedərkən saat 21 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun 8-ci kilometrliyində, rayonun Hacıbədəlli kəndi ərazisində yolun kənarında aralarında yaranmış mübahisə zəminində S.Əliyevanı eli ilə boğaraq öldürüb. S.Əliyevanı qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan A.Qasımov iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bərəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilə bilər. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Ses

Son sahifə

18 oktyabr



Azərbaycan millisində Berti Foqts dövrü qurtardı!

Berti Foqts Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində istəfa verib. İsvəçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşdə B.Foqts artıq Azərbaycan millisində gələcəyini görmədiyi deyib. AFFA-dan AzərTAc-a verilən məlumatda görə o, baş məşqçi vəzifəsində ayrılmamasına baxma-yaraq lazımlı gələcəyi təqdirde millimizə kömək etməyə hazırlı olduğunu bildirib, Azərbaycanı ikinci Vətəni saylığıనı söyləyib. Rövnəq Abdullayev deyib ki, B.Foqtsun indiyə qədər gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib. Cox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciye B.Foqtsun rəhbərliyi ilə nail olaraq 9 xal topayıb, millimiz FIFA-nın reyting cədvəlində 73-cü pilləyə qədər yüksəlib. O, B.Foqtsun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib. AFFA-nın vitse-prezidenti Elşad Nəsimov və baş katib Elxan Məmmədov da görüşdə iştirak ediblər.

Messinin "Barselona"dakı 10 ili tamam oldu

1 6 oktyabr "Barselona"nın futbolcusu Lionel Messi üçün əlamətdar gün olub. Qol.Az-in xarici KİV-lərə istinadən yayıdıgı xəbər görə, argentinli hücumçusu "Barselona"da rəsmi debütünün 10 il tamam olub. Bununla bağlı "Facebook" səhifəsində açıqlama verən Messi 10 ilde ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Barselona"da möhtəşəm 10 ilim keçdi. Bu illər ərzində mənə dəstək olan ailəmə, komanda yoldaşlarımı və "Barselona" rəhbərliyi başda olmaqla, hamiya təşəkkür edirəm. "Barselona" forması ilə meydanda olduğum hər an mənim üçün mükəmməl keçib. Bundan sonra da komandamla kuboklar qazanmağa çalışacam. Məni təbrik edən hər kəsi bağırma basıram". Messi "Instagram" hesabından isə "Barselona"da uzun müddət oynamaq istədiyini yazıb. Qeyd edək ki, Messi "Barselona"da ilk rəsmi matçına 2004-cü ilin 16 oktyabrında, 17 yaşındayken "Espanyol"la oyunda çıxbı.



Viktor Pitsurke də Rumınıya millisindən getdi

Futbol üzrə Rumınıya milli komandasının baş məşqçisi Viktor Pitsurke vəzifəsindən istəfa verib. AzərTAc xəbər verir ki, 58 yaşı mütəxəssisin ölkə futbol federasiyası ilə müqaviləsi qarşılıqlı razılıq esasında pozulub. Qeyd edək ki, Viktor Pitsurke 2011-ci ildən Rumınıya yığmasını çalışdırıb. Komanda "Avro-2016"nin seçmə mərhələsində Yunanistana (1:0) və Finlandiyaya (2:0) mülli komandalarına qalib gelib, Macarıstan kollektivi (1:1) ilə evdə heç-heçə oynayıb.



"Lokomotiv" "Qalatasaray"ı məğlub etdi

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən Bakının "Lokomotiv" qadın voleybol komandası növbəti yoxlama oyununu keçirib. AzərTAc xəbər verir ki, baş məşqçi Teunis Buijsin yetirmələri yerli "Qalatasaray" komandası ilə qarşılaşıblar. Burhan Fələk adına Voleybol Mərkəzində keçirilən görüş Bakı təmsilcisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşdır. "Lokomotiv" "Qalatasaray" ilə daha bir yoldaşlıq oyunu keçirdikdən sonra Vətəne dönəcək. Xatırladaq ki, "Lokomotiv" bir neçə gün əvvəl Türkiyənin güclü klublarından olan "Əczaçıbaşı" ilə də qarşılaşdırıb və rəqibindən 3:2 hesabı ilə üstün olub.



Platinidən yeni ideya

UEFA prezidenti Michel Platini yeni bir təkliflə çıxış edib. Michel Platini futbolda ağ vərəqədən istifadə edilməsi fikrini irəli sürüb. Prezident sarı və qırmızı vərəqələrlə yanaşı ağ vərəqədən de istifadə edilməsini istəyir. Bu vərəqə oyun zamanı hər hansı bir episoda görə hakimlə mübahisə edən futbolçuya göstərilə bilər. Həmin futbolçu da 10 dəqiqəlik cəza alaraq meydançadan kənarda qalacaq. Hər zaman qeyriadi fikrləri ilə yadda qalan Platini oyunçu dəyişikliyinin də sayını 3 dən daha artıq olmasını istəyir.

Təbrik edirik!

Xəzər Mehdiyevin 28 yaşının tamam olması münasibətilə həyat yoldaşı Mədinə, atası Azər, anası Fəridə, qardaşı Araz, onun həyat yoldaşı Gülnara, qızları Fidan, qayınanası Xanım və baldızı Türkan ürəkdən təbrik edir, ona həyatda can sağlığı, uzun ömür, işsində isə uğurlar arzulayırlar.

TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinə lazımi məlumatı qısa zamanda çatdırıcı biləcəksiniz

Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın, müştərilərin rəqəbat və məmənuniyyətini qazanın, rəqiblərdən öndə olun!

Aztelekom" İB

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

012 122
QAYNAR XƏTT

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

107 SMS xidməti

www.aztelekom.org

İPTV

QARTİYA KART

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500